

**ŞƏFFAFLIĞIN ARTIRILMASI VƏ KORRUPSIYAYA QARŞI MÜBARİZƏ İLƏ BAĞLI
FƏALİYYƏT PLANININ İCRASINA HÖKUMƏT NƏZARƏTİNİN
EFFEKTİVLİYİNİN MONİTORİNGİNƏ DAİR**

HESABAT



Layihənin adı:	Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının Alternativ Monitörinqi
Koalisiya üzvləri:	Sahib Məmmədov, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası, Nadir Adilov, Azərbaycan Hüquqşünaslar Konfederasiyası, Ramil İskəndərov, Avrasiya Hüquqşünaslar Assosiasiyası, Elmar Məmişov, Azərbaycan Gənc Hüquqşünaslar Birliyi
Koalisiyanın tərəfdaşları	Korrupsiyaya Qarşı Mübarizə Aparan QHT-lərin Məlumat Və Əməkdaşlıq Şəbəkəsi
Tərtibat:	Sahib Məmmədov, Koalisiyanın rəhbəri
Yayım:	Dövlət qurumları (nazirliklər, dövlət komitələri və agentliklər), beynəlxalq təşkilatlar, QHT-lər və s. Qurumlar

Bakı 2009

Qeyd:

Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planını Alternativ Monitörinqi layihəsi Amerika Birləşmiş Ştatlarının İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti Layihəsi tərəfindən dəstəklənmiş və vətəndaş cəmiyyəti koalisiyası tərəfindən həyata keçirilmişdir. Koalisiyanın məqsədi Fəaliyyət Planının həyata keçirilməsində vətəndaş cəmiyyəti təşkilatlarının aktiv iştirakını təmin etməklə Azərbaycanda korrupsiyaya qarşı mübarizənin effektivliyinin artırılmasıdır.

Koalisiyanın tərkibi:

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası

Əlaqəli şəxs: Sahib Məmmədov

Telefon: +994124964185

Email: sahib.mammadov@gmail.com

Azərbaycan Gənc Hüquqşünaslar Birliyi

Əlaqəli şəxs: Elmari Məmişov

Telefon: +994 55 2 500 177

Email: elmari.mamishov@gmail.com

Avrasiya Hüquqşünaslar Assosiasiyası

Əlaqəli şəxs: Ramil İskəndərov

Telefon: +994 12 4499414

Email: ramil.iskandarov@gmail.com

Azərbaycan Hüquqşünaslar Konfederasiyası

Əlaqəli şəxs: Nadir Adilov

Telefon: +994 12 440 96 82

Email: nadir.adilov@gmail.com

Bildiriş:

Nəşr olunmuş bu çap məhsulu Amerika Birləşmiş Ştatlarının Beynəlxalq İnkişaf Agentliyi (USAİD) vasitəsilə və Amerika xalqının köməyi sayəsində ərsəyə gəlmişdir, ABŞ Beynəlxalq İnkişaf Agentliyi və “Counterpart International” arasında imzalanmış №.112-A-00-05-00050-00 sayılı qrant müqaviləsinin şərtlərinə uyğun olaraq mümkün olmuşdur. Buradakı mövzular müəllifə məxsusdur və heç bir halda USAİD və ABŞ hökumətinin mövqeyini əks etdirmir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti Layihəsi Qeyri Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəzinin tərəfdaşlığı ilə Counterpart International Təşkilatı tərəfindən həyata keçirilən təşəbbüsdür. ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin Vətəndaş Cəmiyyəti proqramının məqsədi ölkə vətəndaşları və Azərbaycan hökuməti üçün önəmli maraq kəsb edən iqtisadi və sosial islahatların icrasının təmsilçilik əsasında qurulmuş inkişafına dəstək verməkdir.

Mündəricat:

Xülasə	3
1. Layihə barədə ümumi məlumat	4
2. Azərbaycanda korrupsiya problemləri	5
2.1. Layihənin Milli Strategiya və Fəaliyyət Planına uyğunluğu	5
3. Monitoring metodologiyası	6
3.1. İnformasiya Toplama Prinsipləri	6
4. Milli strategiyanın icrası üzrə nəzarət sisteminin təşkili	7
4.1. Milli Strategiyanın icrasına nəzarət üzrə hökumətin öhdəlikləri	7
4.2. Milli Strategiyanın icrası ilə əlaqədar Mərkəzi İcra Hakimiyyəti orqanlarının üzərinə düşən öhdəliklər	7
4.3. Milli Strategiyanın icrasına parlament nəzarəti	8
4.4. Milli Strategiyanın icrasına ictimai nəzarət	8
5. Nəzarət mexanizmlərinin strukturu	8
5.1 Dövlət orqanları tərəfindən görülməli olan tədbirlər.....	9
5.2. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Nazirlər Kabineti tərəfindən Milli strategiyanın icrası ilə bağlı tədbirlər	9
6. Nəzarət mexanizmlərinin effektiv fəaliyyəti	9
6.1 Hesabatlılıq	9
6.2. İctimaiyyətin məlumatlandırılması istiqamətində fəaliyyət	12
7. Təvsiyələr	12
Koalisiyanın növbəti addımları	13
Əlavələr	
Layihənin Fəaliyyət Planı	14
Milli Strategiyanın (2007-2011-ci illər) icrası üzrə hökumət nəzarətinin Fəaliyyət Planı üzrə izlənməsi cədvəli	15

Xülasə

Bu hesabat Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının Alternativ Monitorinqi layihəsinin həyata keçirən vətəndaş cəmiyyəti təşkilatları tərəfindən hazırlanan ikinci hesabatdır. Bu layihə çərçivəsində bundan əvvəl həyata keçirilən monitorinq Azərbaycan dövlət orqanlarının qaynar xətt telefon xidmətlərinin Şəffaflığın Artırılması və Korrupsiyaya Qarşı mübarizə üzrə Milli Strategiyanın Fəaliyyət Planına uyğun yaradılması və fəaliyyətini əhatə etmişdir.

Bu sənədin məqsədi:

- (i) Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Nazirlər Kabineti tərəfindən həyata keçirilən tədbirlərin təhlili;
- (ii) Fəaliyyət Planında nəzərdə tutulmuş normaların qəbulu və mövcud normaların təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin nəticələri;
- (iii) Qəbul olunmuş yeni normaların beynəlxalq standartlara uyğunluğunun müqayisəli analizi və onun tətbiqi mexanizmlərinin mükəmməlliyinin təhlili.

1. Layihə barədə ümumi məlumat

Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının Alternativ Monitorinqi layihəsi korrupsiyaya qarşı mübarizədə vətəndaş cəmiyyəti təşkilatlarının (VCT), icma əsaslı qrupların və yerli icra orqanlarının iştirakının artırılmasına yönəlmişdir. Bu layihə vətəndaş cəmiyyəti təşkilatlarının koalisiyası tərəfindən bu sahədə atılan addımların təcrübəsini öyrənməklə və beynəlxalq və milli hökumət və qeyri-hökumət təşkilatları ilə şəbəkələşmə şəraitində həyata keçirilmişdir.

Layihənin uzun müddətli vəzifələri aşağıdakılardır:

- İnformasiya kampaniyaları keçirməklə əhalinin məlumatlılıq səviyyəsinin artırılması
- Korrupsiyaya qarşı mübarizədə vətəndaşlıq mövqeyinin gücləndirilməsi istiqamətində ictimai rəyin formalaşdırılması
- VCT-lərin korrupsiyaya qarşı mübarizə sahəsində qeyri-sistemli fəaliyyətinin sivil və hüquqi çərçivədə təkmilləşdirilməsi, fəaliyyətlərində sistemliliyin və ardıcılığın və davamlılığının və bu fəaliyyətlərdə hüquqi, institusional və funksional çərçivələrin gücləndirilməsi
- İnformasiyaya çıxışın təmin edilməsi yolu ilə dövlət və bələdiyyə qurumlarında şəffaflılığın artırılması
- Korrupsiyaya qarşı mübarizə sahəsində dövlət qurumları ilə əməkdaşlığın gücləndirilməsi

Bu vəzifələrə çatmaq üçün, koalisiya aşağıdakı fəaliyyəti həyata keçirəcəkdir.

- Milli Strategiyanın və Fəaliyyət Planının həyata keçirilməsinin monitorinqi
- Fəaliyyət Planının monitorinqi və yenidən qiymətləndirilməsi üzrə tövsiyələrin verilməsi
- Tövsiyələrin digər maraqlı tərəflərlə müzakirəsi
- Tövsiyələrin həyata keçməsi üçün dövlət orqanları ilə müzakirəsi

2. Azərbaycanda korrupsiya problemləri

2.1 Son dövrlər korrupsiyanın azalması istiqamətində görülmən işlər

Son beş il ərzində Azərbaycan hökuməti ölkədə korrupsiya səviyyəsinin azalması istiqamətində bir sıra addımlar atmışdır ki, bunlardan bir neçəsini qeyd etmək olar:

- (i) Korrupsiyaya qarşı mübarizə sahəsində zəruri qanunvericilik bazasının yaradılması
- (ii) Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyası Baş Prokurorluqda Korrupsiyaya Qarşı Mübarizə İdarəsi yaradılmışdır.
- (iii) Şəffaflığın artırılması və informasiyaya çıxışın təmin edilməsi sahəsində bir sıra qanunvericilik aktları qəbul edilmişdir və QHT-lərə əməkdaşlıq səviyyəsi artmışdır.
- (iv) 2004-2006-cı illər üçün Dövlət Proqramı həyata keçirilmiş və 2007-2011-ci illər üçün milli strategiya və fəaliyyət planı qəbul edilmişdir.

Yuxarıda sadalananların nəticəsi olaraq Azərbaycan Transparency International təşkilatının Korrupsiya İndeksi cədvəlində yaxşıya doğru irəliləmişdir. Lakin buna baxmayaraq Dünya İqtisadi Forumunun Global Rəqabət İndeksində əsasən korrupsiya Azərbaycan biznes fəaliyyəti üçün əsas maneələrdən biridir.

Azərbaycan Respublikasının Prezidenti 28 iyul 2007-ci il tarixli 2229 sayılı fərmanı ilə «Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya»-ni və «fəaliyyət planı»-ni təsdiq etmişdir. 2007-2011-ci illəri əhatə edəcək Milli strategiyanın hazırlanmasında beynəlxalq təşkilatlar və Korrupsiyaya Qarşı Mübarizə Aparan QHT-lərin Məlumat Və Əməkdaşlıq Şəbəkəsi fəal iştirak etmişdir. Korrupsiyaya Qarşı mübarizə üzrə Dövlət Komissiyası yanında yaradılmış müxtəlif işçi qruplar strategiya və fəaliyyət planının hazırlanmasına cəlb edilmişdir. Fəaliyyət planı müxtəlif istiqamətlər üzrə dövlətin həyata keçirəcəyi tədbirlərin qrafikini müəyyən etmişdir. Milli strategiyada Korrupsiyaya Qarşı Mübarizə Aparan QHT-lərin Məlumat Və Əməkdaşlıq Şəbəkəsinin təklifi ilə media qurumları ilə, Milli QHT-lərlə əməkdaşlığa geniş yer ayrılmışdır. Fəaliyyət planının 200-ə qədər addımdan 89 tədbiri üzrə “tərəfdaş qurumlar” bölməsində həmçinin milli QHT-lər və media göstərilir. Bu isə öz növbəsində ölkənin vətəndaş cəmiyyətinə korrupsiyaya qarşı mübarizədə hökumətlə birgə əməkdaşlıq etməklə mübarizə aparmaq imkanı verir.

2.2 Layihənin Milli Strategiya və Fəaliyyət Planına uyğunluğu

Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının Alternativ Monitörinqi layihəsi “Milli Strategiyanın icrasında vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması”na (Fəaliyyət Planının 5-ci fəslinin 59-cu maddəsi) yardımçı olacaqdır.

Bundan başqa layihə həmçinin Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Nazirlər Kabineti tərəfindən Milli Strategiyanın icrası üzrə tədbirlərin yerinə yeritilməsi vəziyyətinin Dəyərləndirilməsi və ictimaiyyətə açıqlanması və icra vəziyyətinin yoxlanılması məqsədilə Monitorinqlərin keçirilməsinə dəstək verəcəkdir (Fəaliyyət Planının 6-cı fəslinin 59-cu maddəsi). Koalisiya həmçinin ictimai əlaqələrin gücləndirilməsi (Fəaliyyət Planının 2-ci fəslinin 16-cı maddəsi) məsələsini də cəlb olunmaqla bu sahənin gücləndirilməsinə çalışacaqdır.

Bu hesabat sənədi layihənin 2-ci hissəsinin nəticələridir və aşağıdakı komponentləri özündə ehtiva edir:

- Fəaliyyət Planının həyata keçirilməsində dövlət orqanlarının uğurlu fəaliyyəti
- Milli Strategiyanın və Fəaliyyət Planının həyata keçirilməsi nəticəsində əldə olunmuş tərəqqi
- Vətəndaş cəmiyyəti təşkilatlarının korrupsiyaya qarşı mübarizə siyasətində rolu

3 Monitoring metodologiyası

3.1 İnformasiya Toplama Prinsipləri

Monitoring prosesinin həyata keçirilməsində koalisiya üzvləri bir sıra ekspertlərlə və vətəndaş cəmiyyəti, o cümlədən Korrupsiyaya Qarşı Mübarizə Aparan QHT-lərin Məlumat Və Əməkdaşlıq Şəbəkəsi üzvləri, millət vəkilləri və hökumət nümayəndələri ilə məsləhətləşmələr aparmışlar. FAR İqtidadi və Siyasi Araşdırmalar Mərkəzindən Sabit Bağirovla, həmçinin Korrupsiyaya Qarşı Mübarizə Aparan QHT-lərin Məlumat Və Əməkdaşlıq Şəbəkəsinin koordinatoru, hüquqşünas ekspert Əliməmməd Nuriyevlə, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya ilə monitoringin həyata keçirilmə yolları və monitoring metodologiyası üzrə məsləhətləşmələr aparılmışdır.

Fəaliyyət Planının icrasına hökumət nəzərətinin monitoringi ilə bağlı müəyyən olunan metod və monitoring alətləri

- Azərbaycan Hökumətinin Fəaliyyət planının icrası ilə bağlı təqvim planına uyğun həyata keçirildiyi tədbirlərin analizi;
- Fəaliyyət Planında nəzərdə tutulmuş normaların qəbulu və mövcud normaların təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin fəaliyyət planında nəzərdə tutulan müddətlərdə yəinə yetirilməsinin izlənilməsi;
- Qəbul olunmuş yeni normaların beynəlxalq standartlara uyğunluğunun müqayisəli analizi və onun tətbiqi mexanizmlərinin mükəmməlliliyinin analizi.

3.2 Tətbiq olunan analitik alətlər

• Analiz

Analiz qanunvericiliyi və müvafiq normaları əhatə edəcəkdir. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planında müvafiq qanunvericiliyin təkmilləşdirilməsi və yeni normaların qəbulu nəzərdə tutulur. Analiz zamanı əvvəlki normaların müvafiq BMT və Avropa Konvensiyalarına (Korrupsiya ilə bağlı) konvensiyasına uyğunluğu müəyyən olunacaq, yeni normaların qəbulu ilə bağlı Fəaliyyət planında nəzərdə tutulmuş qrafikə əməl olunması və həmin normaların beynəlxalq standartlara uyğunluğunun müəyyən olunması;

Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının hesabatlarının analizi. Bu analiz Milli Fəaliyyət planının bəndləri üzrə planda göstərilən müddətlər ərzində tədbirlərin həyata keçirilməsinin yalnız kmiyyət göstəricilərini deyil həm də kəmiyyət göstəricilərini əhatə edəcəkdir.

- Seçmə yolla dövlət orqanlarına yazılı informasiya soğularının göndərilməsi yolu ilə müqaisəli təhlillərin aparılması

Bu alət çərçivəsində Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Nazirlər Kabineti tərəfindən Fəaliyyət Planının mərkəzi və yerli hakimiyyət orqanları tərəfindən yerinə yetirilməsi ilə bağlı hesabatları və ümumiləşmələri əsasında ayrı-ayrı dövlət orqanlarına yazılı və ya şifahi informasiya sorğuları təqdim edilmişdir. 12 mərkəzi icra hakimiyyəti orqanına yazılı informasiya sorğuları göndərilmişdir. Alınan cavablar dövlət orqanları tərəfindən Milli Strategiyanın necə icra olunması haqqında təsəvvür yaratmışdır.

- **Müqaisə**

Həyata keçirilən fəaliyyətlərin ölkənin tərəfdar çıxdığı müvafiq beynəlxalq normalara və bu normalarla müəyyən olunan standartlara uyğunluğu müqaisəli şəkildə təhlil edilmişdir.

- **Ekspertlərlə intervülər**

Tanınmış ekspertlərlə, həmçinin, Korrupsiyaya qarşı mübarizə aparan təşkilatların məlumat və əməkdaşlıq şəbəkəsinin ekspertləri ilə strukturlaşmamış intervülər aparılmışdır.

4 Milli strategiyanın icrası üzrə nəzarət sisteminin təşkili

4.1. Milli Strategiyanın icrasına nəzarət üzrə hökumətin öhdəlikləri

“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” nın IV bölməsində Milli Strategiya və Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasına nəzarət üzrə müvafiq dövlət orqanları üzərinə öhdəliklər qoyulmuşdur. Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya və Nazirlər Kabineti müvafiq tədbirlər həyata keçirməlidir. Strategiyanın IV bölməsində bu orqanlar üzərinə aşağıdakı öhdəliklər qoyulmuşdur:

- Azərbaycan Respublikasının Nazirlər Kabineti və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya Milli Strategiyanın icrasına nəzarəti həyata keçirir və Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsi barədə Azərbaycan Respublikasının Prezidentinə hər altı aydan bir məlumat təqdim edirlər.

Həmçinin, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” nın (2007-2011-ci illər) yerinə yetirilməsi ilə əlaqədar görülən işlər barədə Azərbaycan Respublikası Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın hazırladığı məlumatda göstərilir:

- “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli Sərəncamına əsasən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Azərbaycan Respublikasının Nazirlər Kabineti Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planının yerinə yetirilməsi ilə əlaqədar görülən işlərin vəziyyəti təhlil edir və bu barədə mütəmadi olaraq Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim edirlər.

4.2. Milli Strategiyanın icrası ilə əlaqədar Mərkəzi İcra Hakimiyyəti orqanlarının üzərinə düşən öhdəliklər

Milli Strategiyanın icrasına görə:

- Mərkəzi icra hakimiyyəti orqanları Fəaliyyət Planının icrası ilə əlaqədar müvafiq tədbirlər planı qəbul edir və onun icrasına nəzarət məqsədi ilə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edirlər. Bu orqanlar Milli Strategiyanın icra vəziyyəti barədə məlumatları hər altı aydan bir Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edirlər. Milli

Strategiyanın icrasına məsul digər qurumlar həmçinin icra vəziyyəti barədə məlumatları eyni qaydada Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edirlər.

4.3. Milli Strategiyanın icrasına parlament nəzarəti

Milli Məclis Milli Strategiyanın icrasına nəzarəti Nazirlər Kabinetinin illik hesabatları vasitəsi ilə həyata keçirilir. Bununla bağlı Milli Strategiyanın göstərilir ki,

- Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Milli Məclisi qarşısında illik hesabatında həmçinin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat verilməsini davam etdirəcəkdir.

4.4. Milli Strategiyanın icrasına ictimai nəzarət

Milli Strategiyanın icrasına ictimai nəzarətin təmin edilməsi həm strategiyada, həm də Fəaliyyət Planında nəzərdə tutulmuşdur. Milli Strategiyanın IV bölməsində bununla bağlı göstərilir:

- Şəffaflığın artırılması, vətəndaş cəmiyyəti institutları ilə əməkdaşlıq və maarifləndirmə tədbirləri vasitəsi ilə Milli Strategiyanın icrasına həmçinin ictimai nəzarət həyata keçirilir. İctimai nəzarətin səmərəli həyata keçirilməsi üçün informasiya əldə edilməsi, söz azadlığı və insan hüquqlarının qorunmasını gücləndirəcək siyasi, hüquqi və mədəni mühit təşviq olunacaqdır. Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan jurnalistlərin peşəkarlığının, etik davranışının və məsuliyyətinin artırılması məqsədi ilə təlim və treninqlər keçiriləcəkdir.

5. Nəzarət mexanizmlərinin strukturu

Monitoring Milli Strategiyanın icrası üzrə Fəaliyyət Planının bütün bölmələrini ümumi şəkildə əhatə etmişdir. Fəaliyyət Planında əks olunan tədbirlərin icra olunması gedişini aşağıda göstərilən parametrlər üzrə monitoring prosesinə cəlb edilmişdir:

- 1) Nəzərdə tutulan tədbir Fəaliyyət Planında nəzərdə tutulan müddətlər ərzində yerinə yetirilməsi;
- 2) Nəzərdə tutulan tədbirlərin kəmiyyət və keyfiyyət göstəriciləri;
- 3) Tədbirin icrasının şəffaflığın artırılması və korrupsiyanı qarşısının alınmasına vəziyyətin pozitiv dəyişməsinə təsiri.
- 4) Nəzarət mexanizmlərinin Fəaliyyət planında nəzərdə tutulmuş tədbirlərə uyğun qurulması.

Monitoring zamanı həmçinin nəzarət və monitoring mexanizminin nə dərəcədə təkmil olması və Milli Sığağegiyada nəzərdə tutulan hesabat mexanizminin nə dərəcədə effektiv olması araşdırılmışdır.

Fəaliyyət Planının VI bölməsinin 58 və 59-cu bəndlərində Milli strategiyanın icrası üzrə nəzarət sisteminin təşkili ilə bağlı tədbirlər nəzərdə tutulmuşdur.

Milli Strategiyanın icrası ilə bağlı Fəaliyyət planında nəzərdə tutulan tədbirlərin yerinə yetirilməsində hesabatlılığın təmin edilməsi üçün nəzərdə tutulan mexanizm aşağıdakı şəkildə qurulmuşdur:

5.1 Dövlət orqanları tərəfindən görülməli olan tədbirlər

- Mərkəzi İcra Hakimiyyəti orqanları Milli strategiyanın icrası ilə bağlı tədbirlər planı qəbul etməli və hər il dekabr ayının 20-dək Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyaya təqdim etməlidirlər.
- Mərkəzi və yerli icra hakimiyyəti orqanları Milli strategiyanın icra vəziyyəti barədə məlumatları hər altı aydan bir Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və Nazirlər Kabinetinə təqdim etməlidir.
- Milli strategiyanın icrasına məsul olan digər orqanlar hər altı aydan bir Milli strategiyanın icra vəziyyəti barədə məlumatları Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyaya və Nazirlər Kabinetinə təqdim etməlidir.

5.2 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Nazirlər Kabineti tərəfindən Milli strategiyanın icrası ilə bağlı tədbirlər

- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Nazirlər Kabineti Milli strategiyanın icrası üzrə tədbirlərin yerinə yetirilməsi vəziyyətinin dəyərləndirilməsi və ictimaiyyətə açıqlayır.
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən Milli strategiyanın icra vəziyyətinin yoxlanılması məqsədi ilə monitorinqlər keçirir.
- Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya korrupsiya ilə mübarizə üzrə illik milli hesabat hazırlayır.
- Nazirlər Kabineti tərəfindən Azərbaycan Respublikasının Milli Məclisi qarşısında illik hesabatlarında korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlər haqqında məlumat verir.

6. Nəzarət mexanizmlərinin effektiv fəaliyyəti

6.1 Hesabatlılıq

Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən Milli strategiyanın icrası üzrə tədbirlər planının hazırlanması və onun Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim olunması istiqamətində fəaliyyətin nə dərəcədə yerinə yetirilməsini araşdırmaq məqsədi ilə aşağıdakı monitorinq alətlərindən istifadə edilmişdir:

- 12 mərkəzi icra hakimiyyəti orqanına yazılı informasiya sorğusu göndərilmiş və alınan cavablar təhlil edilmişdir;
- Mərkəzi icra hakimiyyəti orqanlarının hazırladığı tədbirlər planının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının veb sahifələrində yerləşdirilməsi vəziyyəti araşdırılmışdır.

Mərkəzi icra hakimiyyəti orqanlarına göndərilən informasiya sorğularında aşağıdakı məlumatların təqdim edilməsi xahiş olunmuşdur:

- 1. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə milli strategiyanın həyata keçirilməsi ilə bağlı milli fəaliyyət planının 12-ci bəndinə əsasən 2008-ci ildə Nazirliyin (Komitənin və s.) fəaliyyəti haqqında hesabat;*
- 2. Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Milli Fəaliyyət Planının 58-ci bəndlərində nəzərdə tutulmuş tədbirlərin yerinə yetirilməsi ilə bağlı görülməli işlər haqqında məlumat.*

Alının cavabları həmçinin veb səhifələrində aparılan araşdırmaları ümumiləşdirərək aşağıdakı qənaətlər əldə edilmişdir:

- 1) Mərkəzi icra hakimiyyəti orqanları Milli strategiyada və Fəaliyyət planında nəzərdə tutulduğu şəkildə hər il dekabr ayının 20-sinə qədər tədöirlər planının hazırlayıb Komissiyaya təqdim etmək sahəsində vəzifəyə bütövlükdə ciddi yanaşırlar.
- 2) Mərkəzi icra hakimiyyəti orqanları Fəaliyyət Planının 12-ci bəndində nəzərdə tutulan hesabatın hazırlanmasına ciddi yanaşırlar.
- 3) Tədbirlər Planı açıq informasiya olduğu halda və İnformasiya Əldə etmək haqqında Qanunun 29-cu maddəsinin tələbinə görə məcburi açıqlanmalı olan informasiyalar kateqoriyasına aid olmasına baxmayaraq həmin sənəd Mərkəzi İcra Hakimiyyəti orqanlarının və Komissiyanın veb sahifəsində yerləşdirilməmişdir.

Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyi informasiya sorğusunda xahiş olunan məlumatlarla bağlı aşağıdakı məzmununda cavab göndərmişdir:

“Satınalmalar üzrə Dövlət Agentliyi Sizin 09\027 sayılı, 05.06.2009-cu il tarixli yazılı informasiya sorğunuza cavab olaraq bildirir ki, dövlət vəsaitləri hesabına malların (işlərin, xidmətlərin) satın alınmasına dair illik hesabatlar və digər materiallar Dövlət Agentliyinin İnternet saytında (www.tender.gov.az) yerləşdirilir”.

İnformasiya sorğusuna cavabdan bəlli olur ki, dövlət qurumunda ümumiyyətlə Fəaliyyət Planı ilə bağlı hər hansı məlumat yoxdur.

Azərbaycan Respublikasının Dövlət Kömrük Komitəsinin göndərdiyi cavabda isə bildirilir ki, “...Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası bərdə hər altı aydan bir Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasına hesabat təqdim edilir”

Təssüf ki, Kömrük Komitəsi bununla bağlı hər hansı hesabat təqdim etməmişdir.

Bununla belə, bir sıra mərkəzi icra hakimiyyəti orqanları Fəaliyyət Planının 12 və 58-ci bəndlərində nəzərdə tutulan tədbirlərlə bağlı konkret fəaliyyətlər həyata keçirmişlər.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin göndərdiyi informasiya sorğusunda bununla bağlı aşağıdakılar bildirilir:

“Tədbirlər Planının müvafiq bəndlərinə əsasən Nazirliyin internet sahifəsində məlumatlar mütəmadi olaraq yerləşdirilir, “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanunda nəzərdə tutulan məlumatlar həmin internet sahifəsində yerləşdirilərək ictimaiyyətə xidmət vasitəsi kimi istifadəyə verilir. Bütün bunlarla yanaşı, beynəlxalq təcrübə öyrənilərək Nazirliyin əməkdaşları üçün kurslar və korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar treninqlər təşkil edilmişdir.

Nazirliyin idarə, müəssisə və təşkilatlarında maaşların, müavinətlərin və digər sosial ödənişlərin plastik kart vasitəsi ilə ödənilməsi təmin olunmuşdur. Nazirlikdə yaradılmış qaynar xətt bərdə ictimaiyyət məlumatlandırılmış və qaynar xəttə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlər görülməsi sistemi yaradılmışdır.

Bundan başqa “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi bərdə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 avqust tarixli 614 nömrəli Fərmanının 2-ci bəndinin icrası ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi əməkdaşlarının peşə etikası davranış Qaydaları” təsdiq edilmişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bütün əməkdaşlarının həmin Qaydalarla yaxından tanış olmaları üçün müvafiq treninq və seminarlar keçirilmişdir. Həmin tədbir və seminarlarda dövlət orqanlarının və dövlət qulluğunun nüfuzunun artırılması, vətəndaşların, dövlət orqanlarına və dövlət qulluqçularına etimadının yüksəldilməsi, dövlət orqanları və dövlət qulluqçularının fəaliyyətində səmərəliliyin və şəffaflığın artırılması və dövlət qulluqçuları tərəfindən etik

davranış qaydalarına əməl olunmasının təmin edilməsi kimi mövzularda geniş şəkildə müzakirələr aparılmışdır. Qanunvericiliklə dövlət qulluqçusunun xidməti davranışı ilə əlaqədar hüquq və vəzifələri izah edilmiş, dövlət qulluqçusunun xidməti davranışı “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş etik davranış qaydalarına və prinsiplərinə əsaslandığı nəzərə çatdırılmışdır.

Ümumiyyətlə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən sözü gedən Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icrası mütəmadi olaraq davam etdirilir və daim nəzarətdə saxlanılır”.

Yanacaq və Energetika Nazirliyi də informasiya sorğusu ilə bağlı təqdim etdiyi yazılı məlumatda Fəaliyyət Planının icrası ilə balıq Nazirliyinin həyata keçirdiyi konkret fəaliyyətlərə dair məlumat təqdim etmişdir.

Bir sıra mərkəzi icra hakimiyyəti orqanları tərəfindən tədbirlər planının və altı aylıq hesabatların Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim olunmaması və ya vaxtında təqdim olunmamasının nəticəsi olaraq Komissiya Milli strategiyanın icrası üzrə tədbirlərin yerinə yetirilməsi vəziyyətinin dəyərləndirilməsi və ictimaiyyətə açıqlanması sahəsində vəzifəni vaxtında yerinə yetirə bilmir.

Eynizamanda Komissiya illik milli hesabat hazırlayarkən Fəaliyyət planında nəzərdə tutulan qrafikə əməl edə bilmir.

Digər bir problem isə tədbirlər planının və məlumatların hazırlanması ilə bağlıdır. Komissiya tərəfindən tədbirlər planının və məlumatların hazırlanmasına dair hər hansı metodik göstəriş və ya tövsiyyə hazırlanmamışdır. Bununun nəticəsi olaraq isə tədbirlər planının və məlumatın vahid struktur əsasında hazırlanmır. Müxtəlif orqanlar tədbirlər planının və məlumatların hazırlanmasına müxtəlif cür yanaşırlar. Nəticədə belə məlumatların işlənməsi və vahid milli hesabatın hazırlanması çətinləşir.

Analoji problem Hökumət tərəfindən Milli Məclisə təqdim olunan illik hesabatını korrupsiyaya qarşı mübarizəyə aid olan hissəsində də özünü göstərir.

Layihənin icra olunduğu dövr ərzində Komissiya tərəfindən Fəaliyyət Planınının 59 bəndinə uyğun olaraq hər hansı monitorinqin keçirilməsi ilə balıq məlumat əldə edilməmişdir. Bununla belə Komissiyasının əməkdaşlıq etdiyi və Komissiyadan qrant alan bir sıra QHT-lər, o cümlədən Korrupsiyaya qarşı Mübarizə Aparan təşkilatların Məlumat və Əməkdaşlıq Şəbəkəsi tərəfindən bir sıra sorğuların və tədqiqatların aparılması və hesabatların hazırlanması halları qeydə alınmışdır. Komissiyasını sifarişi ilə Şəbəkə tərəfindən ölkənin əsas regionlarında sorğular həyata keçirilmiş və hesabat hazırlanmışdır.

Counterpart International təşkilatının maliyyə dəstəyi ilə bu layihəni həyata keçirən Koalisiya tərəfindən də Mərkəzi İcra hakimiyyəti orqanlarının “qaynar xətt” telefon xidmətlərinin monitorinqi keçirilmiş və monitorinq hesabatı hazırlanmışdır.

Fəaliyyət Planının 59 bəndinə uyğun olaraq Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya tərəfindən Milli Hesabat hazırlanmış və Komissiyasını veb sahifəsində yerləşdirilmişdir. Layihəni həyata keçirən koalisiya tərəfindən həmin hesabat (məlumat) təhlil olunmuşdur.

Nazirlər Kabineti tərəfindən Milli Məclisə təqdim olunan illik hesabatın müəyyən hissələri korrupsiyaya qarşı mübarizə tədbirlərinə həsr olunsa da bu məlumat bütövlükdə ciddi təhlil və monitorinqlərin nəticəsi olaraq hazırlanmadığı üçün bir qədər qeyri konkret abstrakt olmuşdur.

6.2 İctimaiyyətin məlumatlandırılması istiqamətində fəaliyyət

Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən bütün tədbirlər və əldə edilən nəticələrə barədə ictimaiyyətin məlumatlandırılması Milli strategiyada prioritet kimi götürülən əsas sməsələlərdəndir. Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Nazirlər Kabineti Milli strategiyanın icrası ilə bağlı həyata keçirdiyi dəyərləndirmə barəsində ictimaiyyətə vaxında və dürüst məlumatlar təqdim etməlidir.

Koalisiya tərəfindən həyata keçirilən monitoring göstərir ki, bu istiqamətdə fəaliyyətlər qənaətbəxşdir. İctimaiyyətin məlumatlandırılması əsasən aşağıdakı vasitələrdən istifadə etməklə həyata keçirilir:

- 1) Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının rəsmi veb sahifəsində Milli strategiyanın icrası istiqamətində həyata keçirilən bütün tədbirlərə dair məlumatlar yerləşdirilir;
- 2) Veb sahifəsində Korrupsiyaya qarşı mübarizə sahəsində mövcud olan milli normalar və ölkənin tərəfdar çıxdığı müvafiq beynəlxalq normalar yerləşdirilmişdir;
- 3) Komissiya tərəfindən hazırlanan milli hesabat veb sahifəsində yerləşdirilmişdir;
- 4) Koalisiyaya daxil olan təşkilatlar, Korrupsiyaya qarşı mübarizə aparən təşkilatların məlumat və əməkdaşlıq şəbəkəsinə daxil olan QHT-lər və digər vətəndaş cəmiyyəti qurumları tərəfindən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya göndərilən bütün sorğulara vaxtında və mümkün qədər təfəssilatlı cavablar verilir. Bununla belə Nazirlər Kabineti ilə əlaqələrin qurulması, o cümlədən informasiya sorğularına cavabların alınması mürəkkəbdir. Nazirlər Kabinetinin veb sahifəsində korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər barədə müfəssəl məlumatlar yox dərəcəsidir.
- 5) Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri, həmçinin Komissiyanın işçi qrupunun əməkdaşları ilə vətəndaş cəmiyyəti qurumlarının səmərəli əməkdaşlığı vardır. Komissiyanın və işçi qrupunun üzvləri vətəndaş cəmiyyəti qurumları tərəfindən həyata keçirilən tədbirlərdə iştirak edir və çıxışlar edirlər;
- 6) Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya AZPAC layihəsi çərçivəsində Bakı şəhərində və ölkənin əsas regionlarında şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə tədbirləri ilə əlaqədar məlumatlandırıcı və maarifləndirici tədbirlər, o cümlədən konfranslar, dəyrimi masalar və seminarlar keçirmişdir. Həmin tədbirlərdə dövlət, bələdiyyə orqanlarının nümayəndələri ilə yanaşı Vətəndaş cəmiyyəti qurumları və KİV-də iştirak etmişdir. Komissiya tərəfindən elan olunmuş qrant müsabiqəsi çərçivəsində ölkənin bir sıra QHT-ləri kiçik qrantlar alaraq ölkənin müxtəlif rejionlarında korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması istiqamətində müxtəlif maarifləndirici tədbirlər və monitoringlər keçirmişlər.

7. Təvsiyələr

“Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” nın IV bölməsində Milli Strategiya və Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrasına nəzarət sisteminin alternativ monitoringinin nəticələri göstərir ki, Milli strategiyanın icrası üzrə nəzarət sisteminin təşkili mexanizmlərinin nəzərdə tutulmasına baxmayaraq bu mexanizmi effektiv şəkildə istifadə olunmasında müəyyən problemlər qalmaqdadır. Müxtəlif dövlət orqanları tərəfindən tədbirlər planının və məlumatların hazırlanmasında yanaşma müxtəlifliyi mövcuddur. Bu baxımdan layihəni həyata keçirən koalisiya tərəfindən verilən təvsiyələr şərti olaraq iki qrupa bölünür.

Bunlardan biri Milli strategiyanın icrası üzrə dövlət orqanlarının **məsuliyyətinin artırılması** digəri isə tədbirlər planının və məlumatların hazırlanması üçün mövcud olan **metodiki göstərişin təkmilləşdirilməsi və ya yenilərinin (tövsiyələrin, qaydaların və s.)** hazırlanması ilə bağlıdır.

Milli strategiyanın icrası üzrə Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, eləcə də Milli strategiyanın icrasına məsul olan digər orqanların və həmin orqanların vəzifəli şəxslərinin məsuliyyətinin artırılması ilə bağlı xüsusi tədbirlərin həyata keçirilməsi, o cümlədən müvafiq qanunvericilik aktlarına məsuliyyət və cəza nəzərdə tutulan müddələrin daxil edilməsi məqsədə uyğundur;

Mərkəzi İcra hakimiyyəti orqanlarının hər il dekabr ayını 20-dək hazırlamalı və Komissiyaya təqdim etməli olduqları tədbirlər planı Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın və müvafiq Mərkəzi icra hakimiyyəti orqanının veb sahifəsində yerləşdirilsin. Bununla bağlı Milli Strategiyaya və Fəaliyyət Planının müvafiq bölməsinə əlavələr edilsin;

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və Milli strategiyanın icrasına məsul olan digər orqanlarını hər altı aydan bir Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim etməli olduqları məlumatlar Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın və müvafiq icra hakimiyyəti orqanlarının veb sahifələrində yerləşdirilsin;

Mərkəzi icra hakimiyyəti orqanlarının hər il 20 dekabr tarixinədək Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim etdikləri tədbirlər planının hazırlanmasında vahid yanaşmanı təmin etmək məqsədi ilə AZPAC layihəsi çərçivəsində hazırlanmış metodikanın təkmilləşdirilməsi və zərurət olduqda yeni **metodik göstərişin (və ya tövsiyyənin)** hazırlanması məqsədəuyğundur. Belə sənədin olması tədbirlər planının vahid struktur əsasında hazırlanmasına və Mərkəzi icra hakimiyyəti orqanlarının məsuliyyətinin artmasına gətirib çıxaracaqdır.

Mərkəzi və yerli icra hakimiyyəti orqanları və Milli strategiyanın icrasına məsul olan digər orqanlar tərəfindən hər altı ayda bir dəfə Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim etməli olduqları məlumatını hazırlanması üçün AZPAC layihəsi çərçivəsində hazırlanmış metodikanın təkmilləşdirilməsi və zərurət olduqda yeni **metodik göstərişin (və ya tövsiyyənin)** hazırlanması məqsədəuyğundur.

Dövlət Qulluqçularının və hüquq mühafizə orqanı əməkdaşlarının peşəkarlığının artırılması istiqamətində bir sıra maarifləndirici tədbirlərin həyata keçirilməsinə baxmayaraq bu tədbirlər məhdud sayda dövlət qulluqçunu və hüquq mühafizə orqanı əməkdaşlarını əhatə etmişdir. Bu tədbirlərin əhatə dairəsinin, cəlb edilən şəxslərin kəmiyyət göstəricilərinin və coğrafi əhatəliliyinin (bütün regionlarda olan müvafiq strukturların əməkdaşlarının cəlb edilməsi) artırılması məqsədə uyğundur.

Koalisiyanın növbəti addımları

Koalisiya Şəffaflığın artırılması və Korrupsiyaya qarşı Mübarizə üzrə Milli Strategiyanın həyata keçirilməsi üzrə Fəaliyyət Planının Alternativ Monitörinqi layihəsi çərçivəsində hazırladığı hər iki monitoring hesabatı və tövsiyələrin müvafiq qurumlara təqdim olunması və tövsiyədə əks olunanların həyata keçməsi istiqamətində fəaliyyəti layihə başa çatdıqdan sonra da davam etdirəcəkdir.

Eynizamanda müvafiq dövlət qurumları, o cümlədən Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya ilə metodiki göstərişlərin (qaydaların, tövsiyələrin və s.) layihələrinin hazırlanmasında və müzakirəsində iştirak edəcəkdir.

Əlavə 1 Layihənin Fəaliyyət Planı

	Fəaliyyət/Sub fəaliyyət	Məsul	Digərləri	Ay 1	Ay 2	Ay 3	Ay 4	Ay5	Ay 6	Ay 7	Ay 8	Ay 9	Ay 10	Ay 11	Ay 12
1	Layihənin ilkin mərhələsi, layihənin işçi qrupunun yaradılması və maraqlı tərəflərlə görüşlərin keçirilməsi	VƏHML AGHB AHA	Digər müttəfiqlər												
2	Hökumət, mass media və beynəlxalq təşkilatlar üçün layihənin təqdimat mərasiminin keçirilməsi	AHA	QHT, Media, Hökumət, Beynəlxalq təşkilatlar												
3	Koalisiya üzvlərinin və layihə ekspertlərinin aylıq görüşləri	AGHB	Digər koalisiya üzvləri və partnyorlar												
4	Monitoring metodologiyasının hazırlanması	VƏHML	Digər koalisiya üzvləri və partnyorlar												
5	Layihə ekspertləri ilə birgə monitoring alətlərinin hazırlanması	VƏHML	Digər koalisiya üzvləri və partnyorlar												
6	Milli Strategiya və Fəaliyyət Planının monitoringi	VƏHML AGHB AHA AHK	Digər partnyorlar												
7	Monitoring nəticələrinin izlənməsi və tövsiyələrin hazırlanması	VƏHML AGHB AHA AHK	Bakı Hüquq Mərkəzi və Antikorrupsiya QHT Şəbəkəsi												
8	Tövsiyələrin ictimai müzakirələsinin təşkili və mətbuat konfransı	AHA	Koalisiya üzvləri, media və maraqlı tərəflər												
9	Monitoring hesabatlarının ingilis və azərbaycan dillərində çapı və maraqlı tərəflərə paylanması	VƏHML	Digər koalisiya üzvləri və partnyorlar												
10	Layihənin qiymətləndirilməsi və müsbət dəyişikliyə səbə olan nəticələrin dəyərləndirilməsi	VƏHML AGHB	Digər koalisiya üzvləri və partnyorlar												

Əlavə 2 Müqayisəli təhlil: Dövlət Fəaliyyət Planının icrası (2007-2011-ci illər)

	Tədbir	Fəaliyyət və ya Nəticə	Hökumətin hesabatı	Koalisiyanın şərhı
I	Qanunvericilikdə dəyişikliklər və təkmilləşmə			
1	Birləşmiş Millətlər Təşkilatının və Avropa Şurasının korrupsiyaya qarşı Mübarizə sahəsində konvensiyalarının və bu sahədə Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələrin milli qanunvericiliyə implementasiyası üçün tədbirlərin davam etdirilməsi	<ul style="list-style-type: none"> - konvensiyalara uyğunluq üzrə ümumi dəyərləndirmənin həyata keçirilməsi və bununla bağlı yekun hesabat sənədinin hazırlanması - qanunvericiliyin beynəlxalq sənədlərə uyğunlaşdırılması üçün müvafiq normative hüquqi aktların layihələrinin hazırlanması 	Komissiyanın Avropa Şurası ilə birlikdə həyata keçirdiyi “Azərbaycanın antikorupsiya strategiyasına dəstək” (AZPAC) layihəsi çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində konvensiyaların milli qanunvericiliyə implementasiyasının davam etdirilməsi. Layihə 2008-ci ilin sentyabr ayından başlanılmış və 2009-cu ilin iyun ayında tamamlanması nəzərdə tutulmuşdur. Yerli və xarici ekspertlər müəyyən edilmiş və onlar tərəfindən beynəlxalq müqavilələrə uyğunluq təhlil edilmişdir.	Konvensiyaların impelmentasiyası tam həyata keçirilməmişdir. Müvafiq milli qanunvericiliyin beynəlxalq konvensiyalara uyğunluğu təhlil dəyərləndirilmişdir.
2	Korrupsiyaya qarşı mübarizə üzrə qanunvericilik aktlarının layihələrinin və ya təkliflərin hazırlanması	<ul style="list-style-type: none"> - Hüquqi şəxslərin məsuliyyəti haqqında qanun layihəsinin hazırlanması - Dövlət qulluqçularının və digər vəzifəli şəxslərin maraqlarının toqquşması sahəsində qanun layihəsinin hazırlanması - Qeyri-qanuni yolla əldə olunmuş pulların və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsi sahəsində qanun layihəsinə dair təkliflərin hazırlanması - Korrupsiya halları haqqında məlumat verən şəxslərin müdafiəsinə dair qanunvericilik təkliflərinin hazırlanması - Vəzifəli şəxslərin maliyyə xarakterli məlumatları haqqında bəyannamə formasının təsdiqi ilə bağlı müvafiq işlərin görülməsi - Siyasi partiyaların maliyyələşdirilməsi və 	Hüquqi şəxslərin cinayət məsuliyyəti haqqında qanun layihəsi Avropa Şurası ilə birgə təşkil edilmiş Cinayət Məcəlləsinin təkmilləşdirilməsi üzrə İsci qrupa təqdim edilmişdir. Hüquqi şəxslərin cinayət məsuliyyətinin Cinayət Məcəlləsinin yeni mətninə daxil edilməsi nəzərdə tutulur. “Cinayət yolu ilə əldə edilmiş pulların və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun”un layihəsi Milli Məclisə təqdim edilmişdir və iki oxunuşda qəbul edilmişdir. İnzibati Prosessual Məcəllə Milli Məclisdə ikinci oxunuşda qəbul	Qanun layihələri beynəlxalq təşkilatlar tərəfindən ekspertizadan keçirilmiş və müsbət rəylər verilmişdir.

		<p>xərclərin şəffaflığının artırılması üçün nəzarət mexanizmlərinin müəyyən edilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması</p> <ul style="list-style-type: none"> - Rəqabət Məcəlləsinin qəbul edilməsi - İnzibati Prosesual Məcəllənin qəbul edilməsi 	<p>edilmişdir. Cinayət prosesində təqsirin etirafı (plea barganing) və lobbicilik üzrə konsepsiya sənədləri hazırlanmışdır.</p> <p>Qeyd edilən sənədlərin hazırlanmasına həmcinin AZPAC layihəsi çərçivəsində müvafiq xarici və yerli ekspertlər cəlb edilmişdir.</p>	
3	Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar qanunvericiliyin təhlili	<ul style="list-style-type: none"> - Qüvvədə olan normativ hüquqi aktların dəyərləndirilməsi - Qanunvericiliklə nəzərdə tutulmayan hüquq münasibətlərinin tənzimlənməsi üçün normativ aktlara əlavə və dəyişikliklərin hazırlanması - Dövlət proqramlarının layihələrində korrupsiyaya qarşı tədbirlərin nəzərdə tutulması 	<p>Normativ hüquqi aktların korrupsiyaya qarşı mübarizə baxımından təhlil edilməsi: dövlət maliyyə nəzarəti haqqında qanun layihəsi, avtomobil yollarının tikintisi, əsaslı və cari təmir işləri üzrə yerinə yetirilən işlərin sənədləşdirilməsi qaydaları, dövlət zəmanəti ilə alınmış kreditlər hesabına yerinə yetirilən tikinti-qurasdırma işlərinin sənədləşdirilməsi qaydaları, təhsil üzrə proqramlar, etibarlı ərzaq təminatı, yol hərəkəti və s. sahələrdə qanun layihələri.</p>	<p>Dövlət proqramlarında və strategiyalarda korrupsiyanın qarşısının alınmasına yönələn tədbirlər nəzərdə tutulur. Lakin bir çox hallarda bu tədbirlər konkret deyildir.</p>
4	Normativ hüquqi aktların vahid elektron bazasının yaradılması	<ul style="list-style-type: none"> - Bazanın mütəmadi yeniləşdirilməsi - Bazanın daim işlək vəziyyətdə saxlanılması - Bazanın ictimaiyyət üçün açıq olması 	<p>Normativ hüquqi aktlar www.e-qanun.az internet səhifəsində ödənişsiz əsaslarla ictimaiyyətin istifadəsindədir. Elektron bazanın mütəmadi yeniləşdirilməsi və daim işlək vəziyyətdə saxlanılması üçün Ədliyyə Nazirliyi tərkibində informasiya resursları qrupu yaradılmışdır..</p>	<p>Bazanın axtarış sistemi təkmil deyildir. Bəzi hallarda normative sənədlərə edilən dəyişikliklər və əlavələr vaxtında edilmir.</p>
5	Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar normativ hüquqi aktların layihələrinin hazırlanması prosesində ictimaiyyətin iştirakının təmin edilməsi	<ul style="list-style-type: none"> - VCT-nın, özəl sektor nümayəndələrinin, KİV-lərin və müştəqil ekspertlərin iştirakı ilə ictimai dinləmələrin keçirilməsi - VCT-nın, özəl sektor nümayəndələrinin, KİV-lərin və müştəqil ekspertlərin qanun layihələrinin təklif etmələrinin təşviq edilməsi - Qanunvericilik sahəsində verilmiş təkliflərin qiymətləndirilməsi və nəzərə alınması 	<p>Cinayət yolu ilə əldə edilmiş pulların və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanun” layihəsinin hazırlanması prosesində ictimaiyyətin iştirakının təmin edilməsi məqsədi ilə AZPAC layihəsi çərçivəsində 2008-ci il 22 iyul tarixdə seminar təşkil edilmişdir. Seminarda</p>	<p>Korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış QHT və VCT-nın nümayəndələri müzakirələrdə iştirak etmişdir. Korrupsiyaya qarşı mübarizə aparən təşkilatların məlumat və əməkdaşlıq şəbəkəsindən ekspert iştirak etmişdir.</p>

			dövlət qurumlarının nümayəndələri ilə yanısı QHT, KİV və BT-rın nümayəndələri iştirak etmiş, onların rəy və təklifləri qəbul edilmişdir.	
6	Lobbicilik fəaliyyəti haqqında qanunun qəbulunun məqsədmüvafiqliyinin öyrənilməsi	<ul style="list-style-type: none"> - Beynəlxalq təcrübənin öyrənilməsi - Milli qanunvericilik kontekstində lobbicilik fəaliyyətinin mümkünlüyünün araşdırılması - Məsələ ilə bağlı yekun sənədin hazırlanması 	Qanunvericiliyin təkmilləşdirilməsi məqsədi ilə işçi qrup tərəfindən konsepsiya sənədi hazırlanmışdır.	Beynəlxalq təcrübə araşdırılmışdır. Qanun layihəsinin müzakirəsi keçirilməmişdir.
II Dövlət orqanlarının fəaliyyəti				
7	Dövlət orqanlarının səlahiyyətlərinin dəqiqləşdirilməsi və onların fəaliyyətində təkrarlanmanın aradan qaldırılması	<ul style="list-style-type: none"> - Dövlət orqanlarının əsasnamələrinin və onların fəaliyyətini tənzimləyən digər normativ hüquqi aktların ekspertizası - Dövlət orqanlarının fəaliyyətlərinin təkrarlanmasının aradan qaldırılması, habelə səmərəliliyin artırılması məqsədi ilə qanunvericilik və digər təkliflərin verilməsi - Dövlət orqanlarının strukturlarına daxil olan qurumların əsasnamələrində vəzifəli şəxslərin səlahiyyətlərinin aydın müəyyən edilməsi - Tənzimləmə və kommersiya funksiyalarının eyni orqan tərəfindən həyata keçirilməsinin qarşısının alınması 	Yeni qayda layihələri bir neçə nazirlik və komitələrdə irəli sürülmüşdür. Struktur təkrarlanmalar aradan qaldırılmışdır. dasınmaz əmlakın dövlət reyestrində qeydiyyatın "bir pəncərə" (vahid qeydiyyat orqanı) prinsipi tətbiq edilir. Təkliflərin hazırlanması üçün bir neçə nazirliklərdə işçi qruplar yaradılmışdır.	İnzibati islahat prosesi bütün orqanları əhatə etməmişdir. Orqanların fəaliyyətinə dair məlumatlılığın artırılması sahəsində görülən işlər qeyri-qənaətbəxş olmuşdur. Məlumat və ictimaiyyətlə əlaqələr bölmələri orqanların çoxunda yaradılmışdır.
8	Korrupsiya ilə əlaqədar hüquqpozmalara bağlı müraciətlərə, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi	<ul style="list-style-type: none"> - Müraciət və şikayətlərə baxılması qaydalarının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması - Şikayətlərlə əlaqədar effektiv araşdırmaların aparılması - Elektron poçt vasitəsi ilə şikayətlərin qəbulu işinin təşkili 	Şikayətlərə baxılma qaydaları təkmilləşdirilmişdir. Dövlət qurumları rəhbərləri ilə vətəndaşların goruslərinin təşkil edilməsi üçün daxili prosedurlar təkmilləşdirilmişdir. Bir neçə dövlət orqanlarında daxil olan sənədlərin qeydiyyatının və sənəd dövriyyəsi təkmilləşdirilməsi məqsədi ilə xüsusi proqram təminatı tətbiq edilmiş. Yerli İT şəbəkəsi yaradılmışdır. Vətəndaş sorğularının işlənməsinin təkmilləşdirilməsi üçün bir sıra layihələr irəli sürülmüşdür.	Şikayətlərinin qəbul edilməsi ilə bağlı müasir sistemlərin yaradılmışdır, lakin operativ reaksiya sistemi təmin edilməmişdir. Şikayətlərə baxılmasında ənənəvi metodların tətbiqi qalmaqdadır. Qaynar xətt yaradan orqanların şikayətlərə operativ baxılması üçün şəraitləri vardır.
9	İnzibati qərarlardan şikayət verilməsi sisteminin	- İnzibati Prosesual Məcəllənin tətbiqi ilə əlaqədar institusional mexanizmlərin		İnzibati prosesual Məcəllənin tətbiqi məqsədi ilə müvafiq

	təkmilləşdirilməsi	<p>yaradılması</p> <ul style="list-style-type: none"> - Məcəllə qəbul edildikdən sonra dövlət qulluqçularına və hakimlərə müvafiq - treninqlərin keçirilməsi 		mexanizmlərin yaradılmasına başlanılmamışdır.
10	Məlumata çıxışın təkmilləşdirilməsi	<ul style="list-style-type: none"> - Məlumata çıxış qaydalarının təkmilləşdirilməsi - Məlumata çıxış üzrə məsul struktur bölmələrin fəaliyyətinin təkmilləşdirilməsi - Bu sahədə treninqlərin keçirilməsi - İnformasiya məsələləri üzrə müvəkkil (ombudsman) institutunun fəaliyyəti ilə bağlı təkliflərin hazırlanması 	Məlumatın əldə edilməsi və verilməsi qaydaları və usulları barədə təlimlər təşkil etmişdir. İnformasiyanın idarə edilməsi və ictimai əlaqələr üzrə ixtisaslaşdırılmış bölmələr yaradılmışdır. İnformasiya mənbələrindən istifadəni təkmilləşdirmək məqsədi ilə məlumat bazalarına, lokal və korporativ səbəkələrə inzibətçilər təyin olunmuşdur.	Məlumat bölmələrinin yaradılması və orqanlarda daxili prosedurların təkmilləşdirilməsi Fəaliyyət Planının tələblərini ödəmir. İnformasiya məsələləri üzrə müvəkkil təsisatı yaradılmamışdır.
11	Korrupsiyanın səviyyəsinin öyrənilməsi məqsədi ilə ixtisaslaşdırılmış tədqiqatların və rəy sorgularının həyata keçirilməsi	<ul style="list-style-type: none"> - Korrupsiyanın ümumilikdə və sahələr üzrə səbəbləri, xüsusiyyətləri, səviyyəsi barədə məlumatların əldə edilməsi - Korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilmiş tədbirlərin səmərəliliyinin qiymətləndirilməsi - Əldə olunan nəticələrə əsasən korrupsiyaya qarşı tədbirlərin müəyyən edilməsi 	Korrupsiyanın ümumilikdə və sahələr üzrə səbəbləri, xüsusiyyətləri, səviyyəsi barədə məlumatların əldə edilməsi məqsədi ilə Korrupsiyaya qarşı mübarizə aparən QHT-lərin məlumat və əməkdaşlıq Səbəkəsi tərəfindən müvafiq rəy sorğusu həyata keçirilmişdir. 2008-ci ilin iyul ayında AZPAC layihəsi çərçivəsində sorğuların keçirilməsinə dair 2 günlük seminar keçirilmişdir. Seminarda dövlət qurumları, VCT nümayəndələri və xarici ekspertlər iştirak etmişdir.	Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının QHT-lər tərəfindən anti-korrupsiya tədbirlərinin monitorinqi məqsədi ilə qrant müşabiqəsi təşkil etmişdir. QHT-lərə Dövlət Dəstəyi Şurası, Kounterpart International, Açıq Cəmiyyət İnstitutu Yardım Fondu və s. təşkilatlar tərəfindən QHT-lərə Korrupsiyaya qarşı mübarizə ilə bağlı layihələrə maliyyə yardımları ayrılmışdır.
12	Dövlət qurumlarının fəaliyyəti barədə illik hesabatların tərtib edilməsi	<ul style="list-style-type: none"> - Dövlət qulluğu, büdcə, şikayətlərə baxılma, şəffaflıq və korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirilən tədbirlər barədə hesabatların verilməsi - İllik hesabatların dərc edilməsi və ictimaiyyətə açıqlanması - Komissiya tərəfindən hesabatların tərtib edilməsi üçün nümunəvi qaydaların hazırlanması 	Bir neçə dövlət orqanı fəaliyyətləri barədə hesabat vermişlər. Bəzi orqanlar tələb olunan məlumatı təqdim etməmişlər. Vergilər Nazirliyi tərəfindən 2007-ci il üzrə fəaliyyətinə dair illik hesabat 1000 ədəd tirajla Azərbaycan və ingilis dillərində nəşr edilərək ictimaiyyətə təqdim edilmişdir.	Fəaliyyət Planında bu istiqamətdə nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi işi qənaətbəxş deyildir.

13	Dövlət orqanlarında daxili nəzarət qurumlarının işinin təkmilləşdirilməsi	<ul style="list-style-type: none"> - Şəxslərin birbaşa daxili nəzarət orqanlarına müraciət imkanlarının yaradılması - Müraciətlərə operativ baxılma mexanizminin yaradılması - Daxili nəzarət qurumları tərəfindən aşkar edilən korrupsiya cinayətləri barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması - Daxili nəzarət qurumlarının texniki resurslar, ixtisaslı kadrlarla təmin edilməsi 	Əksər mərkəzi hakimiyyət orqanlarında daxili nəzarət qurumları yaradılmışdır. hüquq mühafizə orqanlarının müvafiq daxili nəzarət qurumları bir neçə araşdırma keçirib. Bəzi orqanlarda daxili nəzarət qurumunun stat sayı artırılmış, qurum zəruri maddi və texniki resurslarla təmin edilmişdir.	Daxili nəzarət qurumlarının yaradılması istiqamətində müəyyən fəaliyyətlər olmuşdur. Bu qurumların korrupsiya qarşı mübarizə sahəsindəki fəaliyyəti səmərəli deyildir.
14	Dövlət qurumlarının fəaliyyətini geniş əks etdirən internet səhifələrinin yaradılması	<ul style="list-style-type: none"> - internet səhifələrində məlumatların mütəmadi yeniləşdirilməsi - “informasiya əldə etmək haqqında” Qanunda nəzərdə tutulan məlumatların internet səhifələrində yerləşdirilməsi - internet səhifələrindən əhaliyə xidmət vasitəsi kimi istifadə edilməsi 	Əksər mərkəzi icra hakimiyyəti orqanlarının internet səhifələri təkmilləşdirilmiş, dolğun məlumatlarla təchiz edilmişdir. Bir sıra yerli icra hakimiyyəti orqanları istisna olmaqla əksər yerli icra hakimiyyəti orqanları tərəfindən qənaətbəxs surətdə icra edilməmişdir.	Bir neçə mərkəzi icra hakimiyyəti orqanının, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Fövqəladə hallar Nazirliyinin, Müdafiə Nazirliyinin internet səhifəsi fəaliyyət göstərmir.
15	Dövlət qurumlarının fəaliyyəti ilə əlaqədar tətbiq edilən rüsum, tarif və digər ödənişlərin yığılmasının təkmilləşdirilməsi və şəffaflığın artırılması	<ul style="list-style-type: none"> - Dövlət orqanlarının binalarında rüsum, tarif, vergilər və göstərilən xidmətlərə görə ödənişlər barədə məlumatları əks etdirən lövhələrin yerləşdirilməsi - Rüsumların, vergilərin və digər ödənişlərin yığılması üzrə nağd ödəmələrin azaldılması - Maaşların, pensiyaların, sosial müavinətlərin və digər sosial ödənişlərin plastik kartlar vasitəsi ilə ödənilməsinin təmin edilməsi - Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə sahəsində qabaqcıl təcrübələrin öyrənilməsi və onların tətbiqi ilə əlaqədar tədbirlərin həyata keçirilməsi 	Əmlakın satılmasına görə hüquqi və fiziki şəxslərdən dövlət rüsumunun tutulması dayandırılmışdır. Rüsumların, vergilərin və digər ödənişlərin yığılması üzrə nağd ödəmələrin tamamilə ləğv olunması istiqamətində tədbirlər davam edir. Dövlət orqanlarının aidiyyəti təşkilatlarında rüsum, tarif və göstərilən xidmətlərə görə ödənişlər barədə məlumatları əks etdirən lövhələr yerləşdirilmişdir. Əksər mərkəzi icra hakimiyyəti orqanları sistemində maaşlar və digər sosial ödənişlərin plastik kartlar vasitəsilə ödənilməsi təmin edilmişdir Hazırda pensiyacıların təqribən 80 faizdən çoxunun pensiyalarının ödənişi bankomatlar vasitəsilə plastik kartlarla aparılır. Tədbirlərin səmərəliliyi bütün dövlət orqanlarında ölçülə bilmir.	Dövlət orqanlarında əhaliyə göstərilən pullu xidmətlərdə ciddi problemlər qalmaqdadır. Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi Xidmətində, Ümumvətəndaş pasportlarının verildiyi regionəl mərkəzlərdə, Rayon Polis idarələrinin qeydiyyat və şəxsiyyət vəsiqələrinin verildiyi yerlərdə, Ədliyyə Nazirliyinin Notariat və Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının aparıldığı yerlərdə yüksək korrupsiya göstəriciləri qalmaqdadır.

			Vətəndaşların məlumata çıxışını asanlaşdırmaq üçün daha çox iş görülməlidir	
16	İctimaiyyətlə əlaqələrin gücləndirilməsi	- Dövlət orqanlarında qaynar xətlərin yaradılması və qaynar xətt barədə ictimaiyyətin məlumatlandırılması	Koalisiya tərəfindən 2009-cu ilin iyun ayında hazırlanmış birinci hesabatə baxın	
17	Bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi	- Bələdiyyələrin aparatlarında qulluğa qəbulun müşabiqə və şəffaflıq əsasında həyata keçirilməsinin təmin edilməsi - Bələdiyyələrdə çalışan şəxslər üçün korrupsiyaya qarşı mübarizə məsələləri üzrə tədris kurslarının, treninqlərin və seminarların təşkili - Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin gücləndirilməsi	Bələdiyyə qulluğuna qəbul üçün namizədlərlə müşahibənin keçirilməsi Qaydaları hazırlanmış və respublikanın bütün bələdiyyələrinə göndərilmişdir. Korrupsiyaya qarşı mübarizə məsələləri 17 seminarın gündəliyinə daxil edilmişdir. 1512 bələdiyyə üzvu və qulluqçusu tədrisə cəlb edilmişdir. Bələdiyyə fəaliyyətinin daha səmərəli həyata keçirilməsi və hüquq pozuntularının qarşısının alınması məqsədi ilə bələdiyyələrə muxtəlif məsələləri əhatə edən 667 tövsiyə verilmişdir. Onlardan 455 korrupsiyaya qarşı mübarizə məsələləri ilə bağlı olmuşdur. 420 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilmişdir	
18	Dövlət qulluqçularının və digər vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması	- Maraqları toqquşmasının qarşısının alınması haqqında qanunvericiliyin tətbiqi üzrə treninqlərin təşkili - Maraqlar toqquşmasının qarşısının alınması üçün səmərəli nəzarət mexanizminin yaradılması - Maraqlar toqquşmasının qarşısının alınması üçün nəzarət qurumlarının zəruri maddi və texniki resurslarla təmin edilməsi	Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında qanun layihəsi hazırlanmışdır və hal hazırda aidiyyəti dövlət qurumları tərəfindən baxılmaqdadır.	Maraqlar toqquşmasının qarşısının alınması məqsədi ilə qanun layihəsinin hazırlanmış və onun ictimai müzakirələri təşkil olunmuşdur. Lakin qanunun qəbulu prosesi uzanmış və praktiki fəaliyyət yoxdur
19	Dövlət qulluqçuları və vəzifəli şəxslərin etik davranış qaydalarının təkmilləşdirilməsi	- Sahələr üzrə etik davranış qaydalarının qəbul edilməsi - Etik davranış qaydalarının pozulmasına görə məsuliyyətin müəyyən edilməsi - Etik davranış məsələləri üzrə tədris və	Dövlət qurumlarında etik davranış məsələləri üzrə tədris və treninqlər keçirilmişdir. AZPAC layihəsi çərçivəsində 4 treninq keçirilmişdir. 300-ə yaxın dövlət qulluqçusu "Etik	Bir sıra mərkəzi icra hakimiyyəti orqanları tərəfindən etik davranış qaydalarının qəbulu prosesi gecikir. Bakı şəhər İcra

		<ul style="list-style-type: none"> - treninqlərin təşkil edilməsi - Dövlət qulluqçularının qeyri-etik davranışı barədə şikayətmə imkanlarının genişləndirilməsi - Etik davranış qaydaları barədə ictimaiyyətin məlumatlandırılması 	<p>davranış qaydaları” mövzusunda təlimlərə cəlb edilmişdir. Bir çox dövlət orqanlarında Etik Davranış Kodeksi qəbul edilmişdir. Məmurların qeyri etik davranışları ilə bağlı şikayət etmə imkanlarının genişləndirilməsi məqsədilə qaynar xətt telefon məlumat xidməti təkmilləşdirilmiş və telefon məlumat xidmətinin təşkili qaydalarına müvafiq dəyişikliklər və əlavələr edilmişdir.</p>	<p>Hakimiyyəti, Nazirlər Kabineti, Fövqəladə hallar Nazirliyində və s. dövlət qurumlarında etik davranış qaydalarının pozulması halları bir sıra QHT-lər tərəfindən qeydə alınmışdır.</p>
20	Dövlət qulluğuna qəbulun təkmilləşdirilməsi və şəffaflığın artırılması	<ul style="list-style-type: none"> - Dövlət qulluğunun bütün sahələrində dövlət qulluğuna qəbulun müsbətiqə və şəffaflıq əsasında həyata keçirilməsi - Bu sahədə zəruri nəzarət mexanizmlərinin yaradılması - Dövlət qulluğuna qəbulun şərtləri haqqında məlumatların ictimaiyyətə çatdırılması 	<p>Dövlət qulluğunda vakant vəzifələrin tutulması üçün müsbətiqəyə sənədlərin qəbulu sadələşdirilmiş, internet vasitəsilə “on-line” sənəd qəbulu sistemi tətbiq edilmişdir. Müşahibələr mərhələsi videokamera vasitəsilə cəkilir və arxivləşdirilir. Şikayətlərə baxılması məqsədi ilə Apellyasiya Komissiyası təşkil edilmişdir. Dövlət qulluğuna qəbulun şərtləri haqqında məlumatların ictimaiyyətə çatdırılması təmin edilmişdir.</p>	<p>Koalisiyaya daxil olan təşkilatlar tərəfindən dövlət qulluğuna qəbulla bağlı keçirilən əksəriyyət imtahanlar müşahidə edilmişdir. İmtahan proseslərinə, həmçinin, beynəlxalq və yerli müşahidəçilər, KİV dəvət edilmişdir.</p>
21	Dövlət qulluqçularının maddi təminatının gücləndirilməsi	<ul style="list-style-type: none"> - Dövlət qulluqçularının dövlət məvaciblərinin mərhələlərlə artırılması, onların sosial təminatının gücləndirilməsi - Dövlət məvaciblərinin artırılmasının həvəsləndirmə sistemində əsasən qurulması - Dövlət qulluğunun nüfuzunun artırılması - Dövlət qulluğuna ixtisaslı kadrların cəlb edilməsi 	<p>Dövlət qulluqçularının vəzifə maaşları orta hesabla 50 faiz artırılmışdır. Xüsusi rütbəli dövlət qulluqçularının maaşları artırılmışdır.</p>	<p>Dövlət qulluqçularının əmək haqlarında ciddi artımlar həyata keçirilmişdir. Sosial təminatının təşkili istiqamətində mühüm işlər görülmüşdür.</p>
22	Dövlət qulluqçularının peşəkarlığının artırılması	<ul style="list-style-type: none"> - Dövlət qulluqçularının ixtisasartırma üzrə ehtiyaclarının müəyyən edilməsi və onların treninqlərə cəlb edilməsi - Dövlət orqanlarının nəzdində olan tədris müəssisələrinin və mərkəzlərinin fəaliyyətinin təkmilləşdirilməsi - Beynəlxalq təcrübənin öyrənilməsi 	<p>2008-ci ildə təlim planlarında prioritet mövzular müəyyən edilmişdir. Dövlət orqanlarının aparat və kadr qurumları rəhbərləri üçün “Kadrların idarə edilməsi” mövzusunda silsilə təlim kursları təşkil edilmişdir. Bəzi dövlət qulluqçuları xaricdə keçirilən kurslara</p>	<p>Dövlət qulluqçuları üçün keçirilən tədbirlərin əhatə dairəsi məhdud olmuşdur. Tədbirlərə cəlb edilən dövlət qulluqçularının sayı kifayət deyildir.</p>

		<ul style="list-style-type: none"> - Dövlət orqanlarının əməkdaşları üçün birgə kursların təşkil edilməsi - Korrupsiyaya qarşı mübarizə məsələləri ilə əlaqədar tədris proqramlarının və treninqlərin təşkil edilməsi (etik davranış məsələləri, maraqlar toqquşması, məlumat azadlığı və s.) 	gondərilmişdir. İxtisasartırma kurslarına və tədris toplanışlarına korrupsiya ilə mübarizə sahəsində müvafiq mövzular əlavə edilmişdir.	
23	Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi sisteminin yaradılması	<ul style="list-style-type: none"> - Qiymətləndirmə qaydalarının qəbulu və sisteminin tətbiqi - Dövlət qulluqçusunun vəzifədə irəliləməsində qiymətləndirmənin nəticələrinin nəzərə alınması 	Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi Qaydalarının layihəsi hazırlanmışdır. Dövlət qulluqçularının yoxlanılması üçün nəzərdə tutulan yeni metodologiya üzrə treninqlər keçirilmişdir.	Bu istiqamətdə fəaliyyətlə bağlı Koalisiya hər hansı məlumat əldə edə bilməmişdir.
24	Dövlət qulluğunda rotasiya sisteminin tətbiq edilməsi	<ul style="list-style-type: none"> - Rotasiya sisteminin tətbiq ediləcəyi sahələrin müəyyən edilməsi və rotasiya prinsipinin tətbiq edilməsi 	rotasiya sisteminin tətbiq edilməsi məqsədi ilə qanunvericiliyə dəyişikliklər qəbul edilmişdir. İsci resursların səmərəli paylaşdırılmasının təmin edilməsi məqsədilə əməkdaşların digər vəzifələrə keçirilmişdir. İşçilər vəzifələr və şöbələr üzrə rotasiya edilmişdir, lakin bu yalnız eyni səviyyədə baş vermişdir	Bu sahədə həyata keçirilən fəaliyyətlər koalisiya tərəfindən uğursuz fəaliyyət kimi qiymətləndirilmişdir. Belə ki, bir çox dövlət orqanları rotasiya prosedurundan işçilərin asılı vəziyyətdə saxlanılması üçün istifadə edir. Rotasiya sisteminin tətbiqi proteksionizmə şərait yaradır.
III Korrupsiyaya qarşı mübarizə sahəsində hüquq mühafizə orqanlarının fəaliyyəti				
25	Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi	<ul style="list-style-type: none"> - Komissiyanın Katibliyinin işçilərinin və işçi qruplarının üzvlərinin professional təlimlərə cəlb edilməsi - Vətəndaş cəmiyyəti institutlarının, özəl sektor, kütləvi informasiya vasitələri və elm nümayəndələrinin cəlb edilməsi - Beynəlxalq tərəfdaşlarla əlaqələrinin gücləndirilməsi və beynəlxalq təşəbbüslərdə iştirak edilməsi - Sorguların və monitorinqlərin aparılması, nəticələrin təhlil edilməsi və müvafiq tədbirlərin görülməsi - Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın Katibliyinin maddi-texniki bazasının 	Komissiyanın maddi texniki bazası gücləndirilmiş, əməkdaşlarının əmək haqları artırılmışdır. İşçi qrup vətəndaş cəmiyyəti və özəl sektor nümayəndələri ilə birlikdə qanunvericiliyin təkmilləşdirilməsi üzərində işləyirdi. Komissiyanın üzvləri və işçiləri mütəmadi olaraq beynəlxalq və yerli təşəbbüslərdə iştirak etmiş, beynəlxalq əlaqələri gücləndirmişdir. Komissiyanın əsasnaməsinəqeyri hokumət təşkilatlarına maliyyə yardımının göstərilməsini müəyyən	Koalisiya bu istiqamətdəki fəaliyyətləri müsbət qiymətləndirmişdir. Komissiya üzvlərinin və Komissiyanın işçi qrupunun üzvlərinin peşəkarlığının artırılması istiqamətində beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq təmin edilmişdir.

		<ul style="list-style-type: none"> - gücləndirilməsi ilə bağlı təkliflərin hazırlanması - Komissiyanın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması 	edən əlavə və dəyişikliklər edilmişdir.	
26	Bas Prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi	<ul style="list-style-type: none"> - İdarənin işçi heyətlə tam komplektləşdirilməsi - Ədarə əməkdaşlarının korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış təlimlərə cəlb edilməsi - Ədarənin yeni bina ilə təmin edilməsi və maddi-texniki təminatının gücləndirilməsi 	Korrupsiyaya qarşı mübarizə İdarəsinin peşəkar kadrlarla, zəruri avadanlıqlarla təmin olunması davam etdirilmişdir.	Zəruri tədbirlər həyata keçirilmişdir.
27	Korrupsiya hüquqpozmalarına qarşı mübarizədə cinayət təqibini həyata keçirən orqanlar arasında əməkdaşlığın təkmilləşdirilməsi	<ul style="list-style-type: none"> - Orqanlar arasında qarşılıqlı əməkdaşlığın səmərəli təşkili üçün tədbirlər görülməsi - Orqanlar arasında yeni texnologiya vasitələrinin tətbiqi ilə səmərəli məlumat və təcrübə mübadiləsinin təmin edilməsi - Korrupsiya ilə əlaqədar cinayətlər barədə vahid informasiya bazasının yaradılması 	Bas Prokurorluq tərəfindən korrupsiya cinayətləri, korrupsiya ilə bağlı cinayət faktlarının ibtidai arasdırılması üzrə, o cümlədən bu sahədə nəzarətin gücləndirilməsi üçün informasiya bazasının yaradılmasına başlanılmışdır. Qeyd edilən informasiya bazasına Daxili İşlər Nazirliyi qoşulmuşdur	Tədbirlər tamamlanmamışdır. Ümumi məlumat bazası yaradılmamışdır və dövlət orqanları arasında əlaqələndirmə hələ də kifayət deyil.
28	Hüquq mühafizə orqanları əməkdaşlarının korrupsiyaya qarşı mübarizədə peşəkarlığının artırılması	<ul style="list-style-type: none"> - Korrupsiya cinayətlərinin aşkar edilməsi, istintaqı və ittihamı üzrə müvafiq əməkdaşların ixtisaslaşması - Treninqlərin təşkil edilməsi - Hüquq mühafizə orqanlarının tədris müəssisələrinin nümayəndələrindən təşkil edilmiş işçi qrupun yaradılması, birgə trening üçün proqramların tərtib edilməsi - Qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiq edilməsi 	Cinayət işlərinin istintaqını həyata keçirən qurumların əməkdaşlarının peşəkarlığının artırılması məqsədi ilə işçi qrup yaradılmışdır. əməliyyat tədbirlərinin səmərəliliyinin artırılması üçün qanunvericiliyə əlavələr edilməsi haqda yeni layihə işlənilib hazırlanmışdır.	Əməkdaşlığın artırılmasına gətirən bir neçə fəaliyyət həyata keçirilmişdir.
29	Korrupsiya cinayətlərinin aşkar edilməsi məqsədi ilə əməliyyataxtarış tədbirlərinin gücləndirilməsi	<ul style="list-style-type: none"> - Korrupsiya cinayətlərinin aşkar edilməsində əməliyyat-axtarış tədbirlərinin daha geniş tətbiq edilməsi - Əməliyyat-axtarış fəaliyyətinin subyektləri arasında əməkdaşlığın gücləndirilməsi və birgə treninqlərin keçirilməsi - Korrupsiyaya qarşı mübarizədə əməliyyataxtarış tədbirlərinin səmərəliliyinin artırılmasına dair təkliflərin hazırlanması 	Birgə həyata keçirilmiş əməliyyatlar nəticəsində korrupsiya qanun pozuntuları aşkar edilmiş, həmin faktlar üzrə cinayət işləri başlanılmışdır. Daxili İşlər Nazirliyi Vergilər Nazirliyi ilə birgə əməliyyatlar həyata keçirilmişdir. Əməliyyat-axtarış fəaliyyəti nəticəsində korrupsiya cinayətlərinin aşkar edilməsi işinin lazımı səkildə əlaqələndirilməsinin və təşkil olunmasının təmin olunması	Koalisiya bu fəaliyyətlə bağlı yalnız rəsmi məlumatlara çıxış əldə edə bilmişdir

			məqsədlə Baş Prokurorluq tərəfindən treninqlər həyata keçirilir.	
30	Korrupsiya hüquqpozmalarının törədilməsində iştirak etmiş şəxslərin səlahiyyətli orqanlara istintaq üçün faydalı olan informasiya verməsini və onlarla əməkdaşlıq etməsini stimullaşdırmaq üçün tədbirlər görülməsi	<ul style="list-style-type: none"> - Cinayət təqibi orqanı ilə əməkdaşlıq barədə saziş praktikasının tətbiqi məsələlərinin öyrənilməsi - Korrupsiyaya qarşı mübarizədə Şahidlərin və cinayət təqibini həyata keçirən orqanlarla əməkdaşlıq edən şəxslərin müdafiəsi işinin təkmilləşdirilməsi 	qanunvericiliyin təkmilləşdirilməsi üzrə işçi qrupun tərkibində cinayət təqibi orqanı ilə əməkdaşlıq barədə saziş praktikasının tətbiqi məsələlərinin öyrənilməsi üzrə layihə qrupu yaradılmışdır.	Komissiyasının hazırladığı məlumatdan əlavə digər mənbələrə çıxış olmamışdır.
31	Məhkəmə qərarlarının dərc edilməsi işinin təkmilləşdirilməsi	- Məhkəmə qərarlarının internet səhifələrində yerləşdirilməsi və məlumatların mütəmadi olaraq yeniləşdirilməsi	Vətəndaşlardan daxil olmuş müraciətlər əsasında 4 hakim barədə intizam icraatı başlanılmışdır. Həmçinin 22 iş üzrə istintaq aparılmışdır. Məhkəmə qərarlarının internet səhifələrində yerləşdirilməsi və məlumatların mütəmadi olaraq yeniləşdirilməsi işi təşkil edilmişdir	Məhkəmə qərarlarının internetdə yerləşdirilməsi istiqamətində müəyyən fəaliyyətlər həyata keçirilmişdir. Lakin Ali Məhkəmənin veb səhifəsində yerləşdirilən qərarların axtarış sistemi təkmil deyildir. Digər məhkəmələr qərarların veb səhifələrində yerləşdirməyiblər.
32	Məhkəmə və hakimlərin fəaliyyətini, o cümlədən, hakimlərin intizam məsuliyyətinə cəlb olunmasını tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi	<ul style="list-style-type: none"> - Hakimlərin intizam məsuliyyətinə cəlb edilməsinin əsaslarına yenidən baxılması - Beynəlxalq təcrübənin öyrənilməsi - Müvafiq normativ-hüquqi aktların layihələrinin hazırlanması 	Məhkəmə-Hüquq Şurası tərəfindən hakimlərin spesifik intizam qaydalarının layihəsi işlənib hazırlanmışdır. Layihə Hakimlərin intizam məsuliyyətinə dair Avropa Şurası ilə birgə işçi qrupunun iclasında müzakirə edilmiş və layihənin təkmilləşdirilməsi üçün ona əlavələrin edilməsi barədə razılığa gəlinmişdir.	Bütün fəaliyyətlər beynəlxalq təcrübənin öyrənilməsi və ilkin layihənin hazırlanması və işçi qruplar səviyyəsində müzakirəsindən ibarət olmuşdur. Hazırda hakimlərin intizam məsuliyyətinə cəlb edilməsi əvvəlki praktika əsasında həyata keçirilir
33	Məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi üçün tədbirlərin həyata keçirilməsi	<ul style="list-style-type: none"> - Məhkəmə qərarlarının icrasına həmin qərarları çıxarmış hakimlərin nəzarətinin artırılması - Mövcud çatışmazlıqların aradan qaldırılması - Qərarların icrası zamanı nöqsanlara yol vermiş əməkdaşların cəzalandırılması 	Bakı, Gəncə, Sirvan, Sumqayıt, Səki səhərlərində və Naxçıvan Muxtar Respublikasında hakimlərin iştirakı ilə seminarlar keçirilmişdir. Məhkəmə qərarlarının icrası işinin səmərəliliyinin	Koalisiya bu fəaliyyətlə bağlı rəsmi məlumatdan əlavə hər hansı məlumat əldə edə bilməmişdir.

		- Məhkəmə qərarlarının icrası ilə bağlı qanuvericiliyə müvafiq dəyişikliklər layihəsinin hazırlanması	artırılması üçün məhkəmə icracıları xidmətinin ştat sayı artırılmışdır. Hazırda məhkəmə qərarlarının icrası ilə bağlı qüvvədə olan normativ hüquqi aktlara, əlavə və dəyişikliklər edilməsinə dair layihə üzrə iş tamamlanmaq üzrədir.	
34	Vəkillik fəaliyyətinin təkmilləşdirilməsi	- Vəkillər Kollegiyasının maddi-texniki təminatının yaxşılaşdırılması - Dövlət hesabına ödənilən hüquqi yardıma görə vəkillərə verilən məbləğin artırılması - Vəkillərin etik davranış qaydalarının qəbul edilməsi	Tədbirlərin heç biri yerinə yetirilməmişdir. Vəkillər Kollegiyasının maddi texniki təminatının yaxşılaşdırılması üçün hər hansı tədbir görülməmişdir. Kollegiyanın inzibati binasının tikilməsi üçün torpaq sahəsi ayrılrsa da hər hansı tikinti işləri həyata keçirilməmişdir.	Dövlət hesabına ödənilən hüquqi yardıma görə vəkillərə verilən məbləğ cüzi olaraq qalmaqdadır və bu da pulsuz hüquqi yardımın keyfiyyətinə ciddi təsir göstərir.
IV	Sahibkarlığın inkişafı və özəlləşdirmənin təkmilləşdirilməsi			
35	Sahibkarlığın inkişafı ilə bağlı tədbirlərin görülməsi	- Sahibkarların investisiya fəaliyyətinin müdafiəsi sisteminin inkişafı və gücləndirilməsi - Sahibkarların kreditlərdən istifadə imkanlarının genişləndirilməsi - Dövlət orqanlarının sahibkarlıq subyektlərinin fəaliyyətinə qeyri-qanuni müdaxiləsinin qarşısının alınması - Sahibkarların dövlət orqanları ilə münasibətlərində qarşılaşdıqları problemlərin öyrənilməsi və onların həlli üçün tədbirlərin görülməsi - İqtisadi sahədə beynəlxalq təşkilatlar tərəfindən Azərbaycan Respublikası ilə bağlı tərtib edilən hesabatların öyrənilməsi və təhlili, bununla əlaqədar təkliflərin hazırlanması	Sahibkarlıq subyektlərinin eydiyyatının aparılması üzrə “bir pəncərə” prinsipi tətbiq edilmişdir. Bu barədə məlumatlarının Vergilər Nazirliyinin internet saytında Yerləşdirilməsi və dövrü olaraq “Vergilər” qəzetində dərc edilməsi təmin edilmişdir. Biznesə baslama prosedurlarına sərf edilən vaxt 30 gündən 3 günə endirilmişdir. Qeydiyyatata alınmış kommersiya qurumlarının sayı 2007-ci ilin müvafiq dövründən 1469 ədəd çoxdur. Sahibkarlığa Yardım Milli Fondu özəl sektora 74 milyon AZN vəsait ayırmışdır. Torpaq sahələrinin ayrılması prosedurları sadələşdirilmişdir. Qiymətli kağızlar bazarının inkişaf strategiyası hazırlanmış.	Sahibkarlıq subyektlərinin qeydiyyatı zamanı “bir pəncərə” sistemi uğurla tətbiq olunur. Fəaliyyət planının bu bölməsində nəzərdə tutulan digər tədbirlərlə bağlı həyata keçirilən fəaliyyətlər effektiv olmamışdır.
36	Özəlləşdirmə prosedurlarının	- Özəlləşdirmə prosesində bütün səxslərin bərabərhüquqlu iştirakının təmin edilməsi	Kutləvi informasiya vasitələrində və internet resurslarında elanlar	Fəaliyyət planının bu bölməsində nəzərdə tutulan

	təkmilləşdirilməsi	<ul style="list-style-type: none"> - Dövlət auksionlarının keçirilməsi üçün prosedurların təkmilləşdirilməsi üzrə təkliflərin hazırlanması - Özəlləşdirmə prosesində maraqlar toqquşmasının qarşısının alınması üçün tədbirlər görülməsi 	yerləşdirilir. Özəlləşdirmə ilə əlaqədar məlumatların alınması və sualların cavablandırılması üçün qaynar xətti fəaliyyət göstərir.	tədbirlərlə bağlı hər hansı ciddi işlər görülməmişdir.
37	Özəlləşdirmədə şəffaflığın artırılması üçün tədbirlərin görülməsi	<ul style="list-style-type: none"> - Özəlləşdirmə barədə məlumat təminatının təkmilləşdirilməsi - Özəlləşdirmə prosesinin təşkilinə cəlb ediləcək müştəqil məsləhətçilərin (ekspertlərin) seçilməsində şəffaflığın artırılması 	Dövlət Əmlakının İdarə edilməsi üzrə Dövlət Komitəsinin məlumatları və statistik hesabatları kütləvi informasiya vasitələrində və internet səhifələrində yerləşdirilmişdir.	Özəlləşdirmə prosesi ilə bağlı informasiyaların əldə edilməsi olduqca mürəkkəbdir. Komitənin veb sahifəsində yalnız ümumi məlumatlar yerləşdirilir.
38	Maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətinin təkmilləşdirilməsi və şəffaflığın artırılması	<ul style="list-style-type: none"> - Maliyyə nəzarətini həyata keçirən orqanların təyin edilməsi və maliyyə nəzarəti mexanizminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması - Bütçə xərclərinin bütün sahələr üzrə əsaslandırılmış normativlərinin müəyyən edilməsi - Bütçə sistemini tənzimləyən qanunvericiliyin və bütçə təsnifatının təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması - Yerli bütçənin tərtibinə və icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş bütçə göstəricilərinə uyğunluquna nəzarət mexanizmlərinə və prosedurlarına dair təkliflərin hazırlanması 	Bir neçə qanun layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir. Bütçə xərclərinin icra mexanizminin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın artırılması, dövlət büdcəsinə daxil olan vəsaitlərin avtomatik ucotunun qurulması məqsədi ilə Xəzinadarlığın İnformasiya İdarəedilməsi Sistemini yaradılması layihəsi həyata keçirilib. ƏDV-nin ödənilməsi üzrə idarəetmədə nəzarət artırılmışdır.	Koalisiya maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərlə bağlı əlavə məlumat əldə edə bilməmişdir..
39	Dövlət satınalmalarında ədalətli rəqabətin və bərabər hüquqlu iştirakın təmin edilməsi	<ul style="list-style-type: none"> - Dövlət satınalma müqavilələri üzrə ödənişlərə maliyyə orqanlarının nəzarətinin artırılması - Dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə və satınalma müqavilələrinin icrasında qanun pozuntularına yol vermiş hüquqi və fiziki şəxslərin gələcəkdə dövlət satınalmalarında iştirakını məhdudlaşdıran mexanizmin yaradılması - Dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iştirak edən iddiaçıların hüquqlarını qorumaq 	Dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə podratçılar tərəfindən qanun pozuntusuna yol verildiyi halda onlar təqdim etdikləri bank zəmanəti məbləğində cərimələnir və gələcək müsabiqədə onların iştirakına müəyyən müddət ərzində qadağa qoyulur. Müsabiqə proseslərinin təkmilləşdirilməsi məqsədi ilə metodiki təlimatlar hazırlanmışdır.	Fəaliyyət planının bu bölməsində nəzərdə tutulan tədbirlərlə bağlı hər hansı ciddi işlər görülməmişdir..

		<p>məqsədi ilə şikayətlərin cavablandırılması üçün müvafiq tədbirlərin həyata keçirilməsi</p> <ul style="list-style-type: none"> - Dövlət satınalmalarında askar edilən korrupsiya halları barədə hüquq mühafizə orqanlarının məlumatlandırılması - Dövlət satınalmalarının vəziyyətinin və dövlət satınalmaları sisteminin səmərəliliyinin dəyərləndirilməsi, mövcud qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması 	<p>Bundan əlavə www.e-tender.gov.az unvanlı internet sahifəsi açılmış, həmin sahifədə elektron müşabiqələrin keçirilməsi üçün program təminatı hal hazırda sınaqdan keçirilir. Yerli kompyuter şəbəkəsi əsasında dövlət satınalmalarının monitoring sistemi təşkil olunmuşdur.</p>	
40	Dövlət satınalmalarında şəffaflığın artırılması	<ul style="list-style-type: none"> - Dövlət satınalmaları üzrə keçirilən müşabiqələrdə iddiaçıların geniş cəlb olunmasını və müşabiqələrin nəticələri haqqında məlumatların dərc olunması üçün internet imkanlarından istifadə edilməsi - Elektron dövlət satınalmaların təşkili üçün tədbirlərin həyata keçirilməsi 	Məlumat yoxdur.	Fəaliyyət planının bu bölməsində nəzərdə tutulan tədbirlərlə bağlı hər hansı ciddi işlər görülməmişdir.
41	Dövlət satınalmalarında peşəkarlığın artırılması	<ul style="list-style-type: none"> - Dövlət satınalmaları haqqında məlumat kitabçalarının hazırlanması - Elektron dövlət satınalmalarının təşkili və keçirilməsinə cəlb olunan mütəxəssislərin ixtisas səviyyəsini artırmaq məqsədilə təlim və treninqlərin təşkili - Tender prosedurlarının təşkili və keçirilməsində tender Komissiyalarının məsuliyyətinin artırılması 	Dövlət satınalmalarına cəlb edilən mütəxəssislər üçün seminar və təlimlər təşkil edilmişdir.	Həyata keçirilən tədbirlər dövlət satınalmalarında peşəkarlığın zəruri səviyyədə artırılmasına kifayət etmir.
42	Dasınmaz əmlakın dövlət reyestrinin aparılması sahəsində şəffaflığın artırılması	<ul style="list-style-type: none"> - Əmlakla dair hüquqların qeydiyyatı qaydalarının və müddətlərin sadələşdirilməsinə dair təkliflərin hazırlanması, bu prosesdə sünə maneələrin aradan qaldırılması - Dasınmaz əmlakın dövlət reyestrindən məlumatların və sənədlərin internet şəbəkəsi vasitəsilə əldə olunmasının təmin edilməsi 	“Dasınmaz əmlakın kadastrı” haqqında qanun layihəsi hazırlanmışdır. Hüquqi qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı yenidən işlənmiş, sadələşdirilmiş və rəsmiləşdirilərək ərazi idarələrinin inzibati binalarında asılmışdır. Dasınmaz əmlakın Dövlət Reyestri Xidmətində Daxili Nəzarət Komissiyası yaradılmışdır. Prosedurlar sadələşdirilmiş, bu prosedurlar üçün tələb olunan müddət azaldılmışdır.	Dasınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin veb sahifəsində zəruri məlumatlar, o cümlədən göstərilən xidmətlərə görə rüsumların məbləğinə dair məlumatlar yerləşdirilmişdir. Avtomatlaşdırılmaş “qaynar xətt” telefon xidməti yaradılmışdır. Əmlak məsələləri üzrə Komitəndə müəyyən yenidən təşkil prosesləri həyata keçirilir.

43	Qeyri-qanuni fəaliyyətdən əldə edilmiş gəlirlərin ləqallaşdırılmasının qarşısının alınması və institusional mexanizmin möhkəmləndirilməsi	<ul style="list-style-type: none"> - Çirkli pulların yuyulmasına qarşı mübarizə aparən orqanların əməkdaşlıq və məlumat mübadiləsinin təmin edilməsi - Maliyyə əməliyyatlarının qeydiyyatı və uçotu mexanizmlərinin təkmilləşdirilməsi - Mülki dövriyyənin iştirakçıları arasında hesablaşmalarda nagdsız ödəmələrin həcmnin artırılması üçün tədbirlərin həyata keçirilməsi 	Qeyri-qanuni fəaliyyətdən əldə edilmiş gəlirlərin ləqallaşdırılmasının qarşısının alınmasında institusional mexanizmin möhkəmləndirilməsi məqsədi ilə qanun layihəsi hazırlanmışdır. Qanun layihəsi artıq Milli Məclisində ikinci oxunuşda qəbul edilmişdir.	Çirkli pulların yuyulmasının qarşısının alınması məqsədi ilə beynəlxalq təcrübənin öyrənməmiş və müvafiq qanun layihəsinin hazırlanaraq Parlamentə təqdim edilmişdir.
44	Terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasının qarşısının alınması üzrə beynəlxalq standartların tətbiq edilməsi	<ul style="list-style-type: none"> - Dövlət orqanlarında aidiyyəti işçilərinin çirkli pulların yuyulmasına qarşı tədbirlər üzrə təlimatlandırılması - Maliyyə institutlarının və aidiyyəti dövlət orqanlarının beynəlxalq standartlar barədə məlumatlandırılması və treninqlərə cəlb edilməsi - Maliyyə Tədbirləri üzrə işçi Qrupun (FATF) tövsiyələrinin tətbiqi üçün tədbirlərin görülməsi 	Məlumat yoxdur	Məlumat yoxdur
45	Beynəlxalq audit standartlarının tətbiqinin həyata keçirilməsi	<ul style="list-style-type: none"> - Beynəlxalq standartlara uyğun olaraq daxili audit xidmətinin fəaliyyətini tənzimləyən metodiki göstərislər və tövsiyyəvi vəsaitlərinin hazırlanması - Auditorların fəaliyyətinə dair nəzarət sisteminin beynəlxalq standartlara uyğunlaşdırılması 	Qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmişdir. Auditorlar Palatası tərəfindən yoxlama anketlərinin təkmilləşdirilmiş variantı təsdiq edilmişdir. Milli və Beynəlxalq standartlar www.maliyye.gov.az internet səhifəsində yerləşdirilmişdir. bank sistemində şəffaflığın artırılması məqsədi ilə “Bazel II Kapital sazisi üzrə” kecid proqramının icrasına başlanılmışdır. Banklar tərəfindən məlumatların açıqlanması üzrə minimal tələblər müəyyən edilmişdir.	Təlimlər planlaşdırıldığı kimi keçirilmişdir. Standartların tətbiqi ilə bağlı praktiki fəaliyyətlər ləng həyata keçirilir
46	Auditor xidmətinin keyfiyyətinin artırılması	<ul style="list-style-type: none"> - Auditorların məsuliyyətinin artırılması üzrə normativ hüquqi aktların hazırlanması - Daxili audit xidmətinin fəaliyyətini tənzimləyən normativ hüquqi bazanın təkmilləşdirilməsi - Təsərrüfat subyektlərinin mühasibat uçotu və maliyyə hesabatlarında şəffaflığın təmin olunması 	Məlumat yoxdur	Məlumat yoxdur
47	Lisenziaların və icazələrin verilməsi sahəsində dövlət	<ul style="list-style-type: none"> - Lisenziaların və icazələrin verilməsi şərtlərinin və müddətlərinin sadələşdirilməsinə dair 	İqtisadi İnkisaf Nazirliyi Beynəlxalq Maliyyə Korporasiyası ilə birgə Biznes	Komissiyasının məlumatında əks olunanlardan əlavə hər hər

	orqanlarının isinin təkmilləşdirilməsi və şəffaflığın artırılması	<ul style="list-style-type: none"> təkliflərin hazırlanması Razılıq funksiyalarının (qeydiyyat alınma, lisenziyaların, icazələrin, arayışların, səhadətnamələrin və s. verilməsi) elektron sisteminə keçirilməsi üçün təkliflərin hazırlanması 	<p>muhitinin yaxşılaşdırılması layihəsinə başlamışdır. Olkə uzrə verilmiş lisenziyalar və lisenziya blanklarının istifadəsinin ucotuna dair vahid reyestr aparır. Hazırda elektron sisteminə keçirilmə üçün islər aparılır.</p>	<p>hansı tədbir həyata keçirilməmişdir.</p>
48	Vergi nəzarəti və yoxlamalarının səmərəliliyinin artırılması	<ul style="list-style-type: none"> Vergi auditinin seçim prosesinin avtomatlaşdırılması Vergi nəzarəti və nəticələrinin rəsmiləşdirilməsinin avtomatlaşdırılması sisteminin tətbiq edilməsi Kameral və səyyar vergi yoxlamalarının həyata keçirilməsi üçün standart göstəricilər sisteminin və proqram təminatının islənilib hazırlanması Vergi orqanlarının qərarlarından verilən şikayətlərə baxılması isinin təkmilləşdirilməsi Vergi orqanlarının qərarlarının icrasına səmərəli nəzarətin təşkili Qanunvericiliyə uyğun olaraq məcburi auditin obyektı olan təsərrüfat subyektlərinin audiddən yayınma hallarının qarşısının alınması üçün tədbirlərin görülməsi 	<p>Vergi auditinin keçirilməsində vergi ödəyicilərinin secilməsi proseslərinin avtomatlaşdırılması sahəsində proqram təminatı hazırlanmışdır. Səyyar vergi yoxlamalarının obyektivliyinin artırılması məqsədi ilə Avtomatlaşdırılmış İdarəetmə Sistemində (AVİS) audit altsistemində səyyar vergi yoxlaması aktının tətbiqi qaydaları təkmilləşdirilir. Məcburi auditin obyektı olan təsərrüfat subyektlərinin audiddən yayınma hallarının qarşısının alınması üçün Axtarışesabat informasiya sistemi istifadə edilir. Şikayət və müraciətlər mütəmadi olaraq qəbul edilir. Vergilər Nazirliyinin Podratçıları üçün Əxlaq Kodeksinin layihəsi hazırlanmışdır.</p>	<p>Vergi yoxlamalarının müvafiq sistemlərin təkmilləşdirilməsinə və bir sıra tədbirlərin həyata keçirilməsinə baxmayaraq yoxlama sistemində ənənəvi metodların tətbiqi davam edir.</p>
49	Vergi ödəyicilərinin zəruri məlumatlarla təmin edilməsinin asanlaşdırılması	<ul style="list-style-type: none"> Vergi ödəyicilərinə internet vasitəsilə büdcə ilə hesablaşmalar barədə məlumatların əldə edilməsi imkanının yaradılması Vergi ödəyicisinin kommersiya sirri hesab edilməyən məlumatlarının internet vasitəsi ilə əldə edilməsi imkanlarının yaradılması Vergi bəyannamələrinin internet vasitəsilə elektron formatda təqdim olunmasının tətbiq edilməsi Vergi orqanlarının fəaliyyətinin Beynəlxalq Valyuta Fondunun Vergi şəffaflığı üzrə yaxşı praktika haqqında kodeksinə uyğunlaşdırılması sahəsində tədbirlərin görülməsi 	<p>Vergi ödəyicilərinə ilkin qeydiyyat zamanı elektron sifrə və parolun alınması imkanının yaradılması üçün mövcud proqram təminatında dəyişikliklər aparılmışdır. Kommersiya sirri hesab edilməyən məlumatların internet səhifəsində yerləşdirilməsi təmin edilmişdir. “ebəyannamə” sistemindən istifadə edən vergi ödəyicilərinin sayı 110000-ə çatdırılmışdır. Vergi ödəyiciləri tərəfindən internet 600000-dən çox bəyannamələr elektron formada təqdim edilmişdir.</p>	<p>Komissiyasının məlumatında göstərilənlərdən əlavə hər hansı tədbirlərin həyata keçirilməsinə dair məlumat əldə edilməmişdir.</p>

50	Gömrük tarif və rüsumlarının toplanması prosesinin təkmilləşdirilməsi	<ul style="list-style-type: none"> - Gömrük məntəqələrində gömrük rüsum və tarifləri barədə məlumat xidmətlərinin yaradılması - Gömrük rüsum və tarifləri barədə məlumatların internet informasiya ehtiyatlarında yerləşdirilməsi - Gömrük ödənişlərində nagdsız ödəniş sistemində keçilməsinin təmin edilməsi - Gömrük orqanlarının qərarlarından verilən şikayətlərə baxılması isinin təkmilləşdirilməsi - Gömrük orqanlarının qərarlarının icrasına səmərəli nəzarətin təşkili - Gömrük sərhəddində mal dövriyyəsinin sürətləndirməsi və sahibkarlıq subyektlərinə əlverişli şəraitin yaradılması 	Dövlət Gömrük Komitəsinin internet sahifəsində gömrük qanunvericiliyi, o cümlədən gömrük rüsum və tariflərinin tətbiqinə dair qanunvericilik aktları yerləşdirilmişdir. Hazırda 9 gömrük orqanında post-terminallar fəaliyyət göstərir və həmin gömrük orqanlarında gömrük vergi və rüsumları ödənişlər ödəniş kartları vasitəsilə həyata keçirilir. Gömrük orqanlarında mallar üzrə gömrük rüsum və tarifləri və xarici iqtisadi fəaliyyətin mal nomenklaturuna dair məlumatların yerləşdiyi elektron məlumat köşkləri yaradılmışdır. Gömrük Məcəlləsində gömrük orqanlarının qərarlarından şikayət vermə fəslinə əlavə və dəyişikliklər edilmişdir.	Bu sahədə ciddi tədbirlər görülməmişdir.
51	İcbari tibbi sığortanın mərhələlərlə həyata keçirilməsi	<ul style="list-style-type: none"> - İcbari tibbi sığorta ilə bağlı qanunvericinin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması - İcbari tibbi sığortasının həyata keçirilməsi üçün institusional mexanizmlərin müəyyən edilməsi - İcbari tibbi sığortanın tətbiq edilməsi 	Müvafiq qanunlar hazırlanmış və qəbul edilmişdir. Dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqinə 50 milyon manat vəsait nəzərdə tutulmuşdur.	İcbari tibbi sığorta ilə bağlı normativ bazanın yaradılmasına baxmayaraq icbari tibbi sığorta sisteminin geniş tətbiqi prosesi ləngiyir.
52	Həkimlərin statusunun müəyyən edilməsi və maddi-texniki təminatı ilə bağlı tədbirlər	<ul style="list-style-type: none"> - Həkim statusuna dair təkliflərin hazırlanması - Həkimlərin işə qəbulunun şəffaflıq və müşabiqə əsasında həyata keçirilməsi - Həkimlərin etik davranış qaydalarının qəbul edilməsi - Həkimlərin maaslarının artırılması və sosial təminatının gücləndirilməsi 	Həkimlərin statusunun müəyyən edilməsi məqsədi ilə hüquqi dəyişikliklər hazırlanır. İşə qəbul prosesinin təkmilləşdirilməsi üçün müvafiq qaydalar hazırlanır.	Bu sahədə ciddi tədbirlər görülməmişdir.
53	Təhsil müəssisələrində idarəetmə mexanizminin təkmilləşdirilməsi	<ul style="list-style-type: none"> - Təhsil müəssisələrində imtahanların aparılması mexanizminin təkmilləşdirilməsi və şəffaflığın artırılması, ictimai nəzarətin gücləndirilməsi - Ali təhsil müəssisələrində şikayətlərə baxılmasının səmərəliliyinin artırılması 	Orta məktəblərdə 11-ci sinif imtahanlarının keçirilməsi mərkəzləşdirilmişdir. İmtahanların cavabları 3 gün ərzində Təhsil Nazirliyinin internet sahifəsində dərc edilmişdir. Təhsil nazirliyinin korrupsiyaya qarşı mübarizə üzrə işçi qrupu tərəfindən 10 dövlət ali təhsil	Buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada aparılmasını ilk nəticələri göstərir ki, bu sistemin tətbiqi təhsil sisteminə korrupsiyanın səviyyəsini artırmışdır.

			muəssisəsinin 821 tələbəsi arasında imtahanların gədisi üzrə anonim anket sorğusu keçirilmişdir. Ümumtəhsil məktəblərində valideyn lektoriyaları təşkil edilmiş və umumtəhsil məktəblərində ictimai özünüidarənin təşkili, məktəblərin idarə olunmasına valideynlərin cəlb edilməsi məqsədi ilə Valideyn-Müəllim Assosiasiyaları (VMA) yaradılmışdır.	
54	Müəllimlərin statusunun müəyyən edilməsi və maddi-texniki təminatı ilə bağlı tədbirlər	<ul style="list-style-type: none"> - Müəllim statusuna dair təkliflərin hazırlanması - Müəllimlərin işə qəbulunun şəffaflıq və müsbətiqə əsasında həyata keçirilməsi - Müəllimlərin etik davranış qaydalarının qəbul edilməsi - Müəllimlərin maaslarının və sosial təminatının gücləndirilməsi 	Təhsil sistemində çalışan dövlət qulluqçularının etik davranış qaydaları layihəsi hazırlanmışdır. ABA-CEELİbeynəlxalq təşkilatı ilə birgə Təhsil Nazirliyi yanında yaradılmış işçi qrup tərəfindən "Təhsil işçiləri üçün etik standartlar modeli" hazırlanmışdır. Müəllimlərin işə götürülməsində şəffaflığın təmin edilməsi məqsədi ilə umumtəhsil məktəblərinə müvafiq ixtisaslar üzrə vakant yerlər barədə məlumat hər tədris ilinin əvvəlində "Azərbaycan müəllimi" qəzetində dərc edilərək ictimaiyyətin nəzərinə çatdırılır.	Bu sahədə ciddi tədbirlər görülməmişdir.
V Əhalinin Məlumatlılığı və əməkdaşlıq				
55	Korrupsiyaya qarşı mübarizəyə və Milli Strategiyanın icrasına yönəlmiş tədbirlər barədə məlumatların ictimaiyyətə çatdırılması	<ul style="list-style-type: none"> - Dəyirmi masaların, konfrans və seminarların, ictimai dinləmələrin həyata keçirilməsi - Maarifləndirici nəşrlərin, filmlərin, rəsmlərin və digər vəsaitlərin hazırlanması - Vəzifəli şəxslərlə kütləvi informasiya vasitələrində mütəmadi müşahibələr və söhbətlərin keçirilməsi - Ali və orta ixtisas məktəbləri, ixtisasartırma və tədris mərkəzlərinin proqramlarına korrupsiya ilə mübarizə haqqında tədris kurslarının daxil edilməsi 	Vətəndaş cəmiyyəti üzvlərinin iştirakı ilə Bas Prokurorluqla maarifləndirmə tədbirləri təşkil edilmişdir. 20-dən artıq regionda maarifləndirmə kampaniyalarının keçirilməsi məqsədi ilə qeyri hokumət təşkilatları üçün qrant proqramı elan etmişdir. AZPAC proqramı çərçivəsində yerli ekspertlərin iştirakı ilə seminarlar keçirilmişdir. Komissiya tərəfindən Korrupsiyaya qarşı mübarizəyə dair toplu nəşr edilmişdir. Müxtəlif dövlət orqanları	Komissiya tərəfindən geniş maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilmişdir. Komissiya QHT-lərlə birgə seminarlar, konfranslar, dəyirmi masalar təşkil etmiş, maarifləndirici ədəbiyyat paylamışdır. Komissiya tərəfindən korrupsiyaya aid olan hüquq normaları toplusu iki dəfə nəşr olunmuş, QHT-lər vasitəsi ilə

			tərəfindən ictimaiyyətin və KİV-lərin iştirakı ilə bir sıra tədbirlər keçirilmişdir.	bütün maraqlı tərəflərə paylanmışdır.
56	Milli Strategiyanın icrasında vətəndaş cəmiyyəti institutlarının rolunun artırılması	<ul style="list-style-type: none"> - Milli Strategiyanın həyata keçirilməsinə qeyri-hökumət təşkilatları, özəl sektorun nümayəndələri və digər tərəfdasların cəlb edilməsi - Korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşan jurnalistlərin peşəkarlığının, etik davranışının və məsuliyyətinin artırılması məqsədi ilə təlim və treninqlər keçirilməsi - Vətəndaş cəmiyyəti institutlarının Milli Strategiyanın icrası ilə əlaqədar təşəbbüslərinin dəstəklənməsi 	Komissiya korrupsiyaya qarşı mübarizə aparan QHT-lərlə geniş əməkdaşlıq əlaqələri qurmuşdur və milli QHT-lər üçün qrant müsabiqəsi. Komissiya tərəfindən Bakı şəhərində və regionlarda təşkil olunan bütün tədbirlərə QHT-lər və KİV nümayəndələri dəvət edilmişdir.	Məlumat yoxdur
57	Korrupsiyaya qarşı mübarizə sahəsində əməkdaşlığın həyata keçirilməsi	<ul style="list-style-type: none"> - Milli Strategiyada göstərilən tədbirlərin icrası məqsədi ilə beynəlxalq və regional təşkilatlarla qarşılıqlı fəaliyyət, müxtəlif beynəlxalq proqram və layihələrdə iştirak edilməsi - Korrupsiya ilə mübarizə sahəsində beynəlxalq təşkilatlar və xarici dövlətlərin müvafiq orqanları ilə əməkdaşlığın davam etdirilməsi - Fəaliyyət planında nəzərdə tutulan müvafiq tədbirlərin dəstəklənməsi üçün beynəlxalq tərəfdasların konsultativ, metodiki, təcniki və digər yardımlarından istifadə edilməsi - Avropa Şurasının Korrupsiyaya qarşı Dövlətlər Qrupu (GRECO) və əqtisadi əməkdaşlıq və ənkisaf Təşkilatının İstanbul Anti-Korrupsiya Fəaliyyət Planı çərçivəsində hazırlanmış korrupsiyaya qarşı mübarizə ilə bağlı tövsiyələrinin yerinə yetirilməsi məqsədi ilə müvafiq tədbirlərin həyata keçirilməsi - "Transparency International" təşkilatı tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində tövsiyələrinin həyata keçirilməsi ilə bağlı müvafiq tədbirlərin görülməsi 	Bütün müvafiq sazişlər çərçivəsində tədbirlər həyata keçirilmişdir. GRECO tövsiyələrinin icrası davam etməkdədir. Bakı şəhərində dövlət orqanlarının nümayəndələrinin iştirakı ilə Beynəlxalq Antikorrupsiya orqanları Assosiasiyasının icrası keçirilmişdir. Bu təşkilatla sıx əməkdaşlıq əlaqələri qurulmuşdur. Transparency International təşkilatı ilə əməkdaşlıq davam etdirilmişdir. Avropa Şurası ilə bu sahədə əməkdaşlıq gücləndirilmiş "Azərbaycanın Korrupsiyaya qarşı Milli Strategiyasında dəstək" (AZPAC) adlı layihənin icrası uzrə tədbirlər davam etdirilmişdir. Komissiya Milli strategiyanın və Fəaliyyət planının hazırlanması və icrası dövründə həm beynəlxalq və xarici, həm də milli QHT-lərlə səmərəli əməkdaşlıq münasibətləri yarada bilmişdir.	Məlumat yoxdur
VI	Milli strategiyanın icrası üzrə monitoring sistemi			
58	Milli Strategiyanın icrası ilə	- Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən	Məlumat yoxdur	Koalisiyanın həyata

	bağlı dövlət orqanları tərəfindən görülən tədbirlər	<p>illik tədbirlər planının qəbul edilməsi və Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi</p> <ul style="list-style-type: none"> - Mərkəzi və yerli icra hakimiyyəti orqanları tərəfindən Milli Strategiyanın icra vəziyyəti barədə məlumatların hər altı aydan bir Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya və Nazirlər Kabinetinə təqdim edilməsi - Milli Strategiyanın icrasına məsul digər qurumlar tərəfindən Milli Strategiyanın icra vəziyyəti barədə məlumatların hər altı aydan bir Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyaya təqdim edilməsi 		keçirdiyi monitorinqin nəticələrinə əsasən bir sıra Mərkəzi icra hakimiyyəti orqanları tədbirlər planının qəbulu və onun Komissiyaya təqdim edilməsi istiqamətində öhdəliklərini yerinə yetirmirlər. Mərkəzi və yerli icra hakimiyyəti orqanları və Milli strategiyanın icrasına cavabdeh olan digər orqanların əksəriyyəti də Komissiyaya altı aydan bir təqdim olunmalı olan məlumatı vaxtında təqdim etmirlər və ya ümumiyyətlə təqdim etmirlər.
59	Korrupsiyaya qarşı mübarizə üzrə Komissiya və Nazirlər Kabineti tərəfindən Milli Strategiyanın icrası ilə bağlı tədbirlər	<ul style="list-style-type: none"> - Milli Strategiyanın icrası vəziyyətinin dəyərləndirilməsi - Korrupsiyaya qarşı mübarizə üzrə illik milli hesabatın hazırlanması - Nazirlər Kabineti tərəfindən Milli Məclisə illik hesabatın verilməsi 	Komissiya tərəfindən altı aylıq fəaliyyətə dair məlumat hazırlanmış və veb sahifəsində yerləşdirilmişdir.	Məlumat yoxdur